

1. 26.Faktoring əməliyyatında müştəri qismində çıxış edir:

- a. bank olmayan kredit təşkilatları
- d. bankın uçot sektoru
- e.bankın kredit idarəsi
- ✓ c) sənaye və ticarət firmaları
- b. sığorta kompaniyaları

2. Nağdsız pul dövriyyəsində əmtəə və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- dövrü olaraq baş verir
- saziş subyektlərinin razılaşması əsasında baş verir
- hər rübün sonunda baş verir
- ✓ heç vaxt baş vermir
- daim baş verir

3. Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- bankın kassaları
- küçə bankomatları
- hesablaşma-kassa mərkəzləri
- region depozitariləri
- ✓ kommersiya bankları

4. Ödəniş dövriyyəsi həyata keçirilir:

- AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
- yalnız nağdsız qaydada
- ✓ nağd və nağdsız qaydada
- Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi nağdsız qaydada
- yalnız nağd qaydada

5. Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- akkreditiv
- hesablaşma çeki
- ödəniş tapşırığı
- ✓ inkasso sərəncamı
- ödəniş tələbnaməsi

6. Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- yığım vasitəsi
- dünya pulu
- dəyər ölçüsü
- ✓ ödəniş vasitəsi
- tədavül vasitəsi

7. Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir:

- dövriyyə kassasının limiti
- AR Mərkəzi Bankın lisenziyası
- ✓ bank hesabı
- nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
- AR Mərkəzi Bankının baş lisenziyası

8. Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açırlar:

- büdcə
- ssuda
- nostro
- loro
- ✓ müxbir

9. Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- valyuta
- nağd
- ✓ nağdsız
- mövsümi
- klirinq

10. Banklarda müxbir hesablar açılır:

- Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- bələdiyyənin göstərişi üzrə
- ✓ banklararası razılaşma əsasında
- AR Mərkəzi Bankının göstərişi üzrə
- AR Maliyyə Nzarliyinin göstərişi üzrə

11. Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- inkasso sərəncamı
- akkreditiv
- çeklər
- ödəniş tapşırıqları
- ✓ heç biri

12. Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- trast müqaviləsi
- ✓ bank hesabı müqaviləsi
- pul vəsaitinin qəbuluna müqavilə
- kassa müqaviləsi
- kredit müqaviləsi

13. Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- yalnız maliyyə
- yalnız əmtəə
- yalnız qeyri-əmtəə
- ✓ əmtəə və qeyri-əmtəə
- vergi ödənişlərini

14. Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri:

- həddən çoxdur
- tamamilə yoxdur
- kifayət qədərdir
- həddən çox böyükdür
- ✓ həddən azdır

15. İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- hesablaşma-kassa mərkəzləri
- ✓ kommersiya bankları
- dövlət bankları
- təsərrüfat subyektləri

- kredit ittifaqları

16. Tədavül vasitəsi kimi pul:

- nağdsız dövriyyənin əsasını təşkil edir
- ✓ nağdsız dövriyyədə istifadə edilə bilməz
- nağdsız dövriyyədə istifadə edilə bilər
- dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.
- düzgün cavab yoxdur

17. Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- ödəniş tələbnaməsi
- akkreditiv
- ✓ ödəniş tapşırığı
- aksept
- çek

18. Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- ✓ onun yüklənib yola salınmasından sonra
- onu alıcı alandan sonra
- akkreditiv açılan kimi
- avans ödənişində
- onun yüklənib yola salınmasına qədər

19. Akkreditivdən nağd pulla ödənilməsinə:

- emitent-bankın icazəsi zamanı icazə verilir
- Mərkəzi Bankın icazəsi ilə
- yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.
- ✓ icazə verilmir
- icazə verilir

20. Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- ✓ ödəyici və satıcı arsındakı müqavilə ilə
- Maliyyə Bazarlarına Nəzarət Palatası
- AR Mərkəzi Bankı
- AR Maliyyə Nazirliyi
- AR Vergilər Nazirliyi

21. Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- sazişin rəsmiləşdirilməsinin sadəliyi
- mal dövriyyəsinin tezliyi
- hesablaşmanın sürətli olması
- ✓ məhsul göndərən üçün ödənişin zəmanətliyinin təmin edilməsi
- yüksək olmayan qaimə xərcləri

22. 2. Passiv əməliyyatlar banka.....gətirir.

- pulu qiymətdən salır.
- gəlir
- ✓ xərc
- banka təsir etmir.
- itgilərə

23. 1.Kommersiya bankının passiv əməliyyatıdır:

- √ depozit
- innovasiya
- kreditləşmə
- maliyyələşmə
- hesablaşma

24. 3. Kommersiya bankının passiv əməliyyatı dedikdəbaşa düşülür.

- √ resursların formalaşması ilə əlaqədar əməliyyatlar
- kreditləşmə əməliyyatları
- inkasso əməliyyatları
- hesablaşma əməliyyatları
- kassa hesablaşma əməliyyatları

25. 4. Kapitalın yetərlik əmsalı müəyyən edilir:

- c. risk dərəcəsi nəzərə alınmaqla aktivlərin xüsusi kapitala nisbəti
- √ a) risk dərəcəsi nəzərə alınmaqla xüsusi kapitalın aktivlərin məbləğinə nisbəti ilə
- d. aktivlərin passivlərə nisbəti
- e. xüsusi kapitalın passivlərin nisbəti ilə
- b. xüsusi kapitalın nizamnamə kapitalına nisbəti ilə

26. 5. Bankın resurslarına daxildir:

- √ a) ehtiyat fondu
- d. kapital qoyuluşu
- b. amortizasiya fondu
- e. innovasiya fondu
- c. gələcək dövrün xərcləri fondu

27. 6. Bankın xüsusi kapitalı deyildir:

- c. ehtiyat fondu
- e. həvəsləndirmə fondu
- √ d) banklararası kredit
- a. Nizamnamə kapitalı
- b. əlavə kapital

28. 7. passiv əməliyyat nəticəsində

- d. hesablaşmalar ləngiyir.
- c. hesablaşmalar sürətlənir.
- √ a) bankın resursları artır.
- b. bankın resursları azalır.
- e. banka təsir etmir

29. 8. Depozit dedikdə başa düşülür.

- e. sığorta
- c. əmanət sertifikatları, veksellər, istiqrazlar
- a. fiziki şəxslərin pul vəsaiti
- b. hüquqi şəxslərin pul vəsaiti
- √ d) fiziki və hüquqi şəxslərin əmanətləri

30. 9. Hüquqi şəxs kimi bankın malik olduğu əmlakın pul ilə ifadəsi:

- c. yığım fondu
- e. tənzimləmə fondu
- a. xüsusi kapital
- √ d) nizamnamə kapitalı

- b. ehtiyat fondu

31. 10. Ehtiyat fondu.....məqsədilə yaradılır.

- b. bankın istehsal inkişafının təmin olunması
- c. yeni avadanlığın alınması
- ✓ a) cari fəaliyyət zamanı zərər və itkilərin örtülməsi
- d. əmanətçilərin mənafeyinin müdafiə edilməsi
- e. kreditləşmənin genişləndirilməsi

32. 11. Ehtiyat fondunun səviyyəsi necə müəyyən edilir:

- d. xərclərə nisbətən
- ✓ b) Nizamnamə kapitalına nisbətdə
- e. gəlirlərə nisbətdə
- c. ümumi kapitalla nisbətən
- a. mütləq məbləğdə

33. 12. Bank aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranır.

- e. bölüşdürücü kapital
- ✓ b) əlavə kapital
- d. Nizamnamə kapitalı
- c. ehtiyat kapitalı
- a. bankın fondu

34. 13. Kommersiya bankının nizamnamə fondunun minimum məbləğimanat müəyyən edilmişdir.

- a. 8 mln.
- ✓ d) 50 mln.
- e. 75 mln.
- c. 40 mln.
- b. 12 mln.

35. 14. Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği tərəfindən müəyyən edilir.

- a. Nazirlər Kabineti
- ✓ e). Maliyyə Bazarlarına Nəzarət Palatası
- b. Maliyyə Nazirliyi
- d. kommersiya bankının özü
- c. Mərkəzi Bank

36. 16. Kommersiya banklarına səhm və istiqrazların eyni vaxtda buraxılması..... aparılır.

- ✓ c) icazə verilmir.
- e. Yalnız Maliyyə Nazirliyinin icazəsi ilə
- b. beşillik fəaliyyətdən sonra icazə verilir.
- d. yalnız birillik fəaliyyətdən sonra icazə verilir.
- a. yalnız Mərkəzi Bankın icazəsi ilə

37. 17. Kommersiya bankları..... sertifikatlarını buraxa bilər.

- a. yalnız depozit
- e. uduşlu
- c. yalnız əmanət
- d. yalnız dövr etməyən
- ✓ b) depozit və əmanət

38. 18. Mərkəzi Bankın normativ sənədləri əsasında mənfəət hesabına yaradılır:

- √ d) yığılma fondu
- a. xüsusi kapital
- e. istismar fondu
- c. bölünməz fondlar
- b. ixtisaslaşmış fondlar

39. 19. Banklararası kredit bazarının subyektləridir.

- a. fiziki və hüquqi şəxslər
- √ c) kommersiya bankları və Mərkəzi Bank
- e. Bank olmayan kredit təşkilatları
- d. Mərkəzi Bank və ərazi idarələri
- b. Mərkəzi Bank və fiziki şəxslər

40. 20. Mərkəzi Bankın krediti dövlətin qiymətli kağızlarının girovu ilə təmin olunmur.

- e. hesablaşma kreditləri
- √ c) birgünlük hesablaşma kreditlər
- b. "Overmayt" kreditlər
- d. lombard kreditlər
- a. gündaxili kreditlər

41. 21. Lombard krediti..... müddətə verilir.

- √ c) üç gündən otuz günədək
- d. altı ayadək
- b. iki gündən beş günədək
- a. 1 ilə qədər
- e. müddət razılıq əsasında müəyyən edilir

42. 22. Kommersiya bankının resurslarına daxildir.

- a. yalnız xüsusi kapital
- √ c) xüsusi kapital və cəlb olunmuş vəsait
- b. yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri
- d. yalnız Nizamnamə kapitalı
- e. yalnız borc vəsaitləri

43. 23. Kommersiya bankının cəlb etdiyi vəsaitdir.

- ehtiyat fondu
- b. bankın emissiya gəliri
- c. bölüşdürülməmiş mənfəət
- √ a) banklararası kredit
- d. Nizamnamə kapitalı

44. 24. Bankın xüsusi kapitalı əmlakdır.

- b. öhdəlikdən azad olmayan
- e. Mərkəzi Bankın vəsaitidir
- d. banklararası bazada əldə olunan
- c. bankın formalaşmasında lazım olan
- √ a) bankın yarandığı zaman formalaşan

45. 25. Bankın xüsusi kapitalının əməli funksiyası deməkdir.

- b. bankın özünün müflisləşmədən müdafiəsi
- √ c) bankın maddi bazasının formalaşma mənbəyi
- e. bankın hesablaşma bazarı
- a. əmanətçilərin mənafeyinin müdafiəsindən başlıca vasitə

- d. bütün bank sisteminin nizamlaşdırılması

46. 26. Xüsusi kapitalın elementi deyildir:

- e. qiymətli kağızlardan gələn gəlir
- d. səhmlərin bazarda yerləşdirilməsi zamanı əldə edilən emissiya gəlir.
- ✓ c) müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalığı
- b. keçmiş və cari ilin mənfəəti
- a. qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsinə görə ehtiyat

47. 27. Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər hesabına ödənilir.

- e. bölünməz fond

✓ d) ehtiyat fondu

- a. sığorta fondu
- b. ictimai təminatlı fond
- c. yığım fondu

48. 28. Fiziki şəxslərin vəsaitlərini banklar cəlb edə bilərlər.

- b. bazarda 3 ildən çox müddətdə iştirak edən
- a. Mərkəzi Bankın xüsusi lisenziyası olan
- d. Beşdən çox filialı olan
- ✓ e.) Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyası olan
- c. AR hökumətindən icazəsi olan

49. 29. Azərbaycan kommertiya banklarının depozit sertifikatları buraxılır.

- a. həm Azərbaycan həm xarici valyutada

✓ c) yalnız manatla

- e. istənilən valyutada
- d. yalnız evro ilə
- b. yalnız ABŞ dollarında

50. 30. Əmanət sertifikatı ola bilməz

- d. adlı

✓ c) müddətsiz

- b. müddətli
- a. təqdim edənə
- e. iştirakçıya

51. 31. Kommertiya bankının əsas kapitalının mənbəyidir

✓ d) adlı səhmlər

- c. keçmiş illərin mənfəəti
- e. cəlb etdiyi vəsaitlər
- a. Nizamnamə kapitalı
- b. bazarda yerləşdirilən səhmlərdən gələn emissiya gəlir

52. 32. Kommertiya bankının əlavə kapitalının mənbəyidir.

- a. banklararası
- b. ssudalar üzrə ola biləsi itkilər üçün ehtiyat
- d. sığorta fondu
- e. Mərkəzi Bankın vəsaiti
- ✓ c) mərkəzləşdirilmiş kredit

53. 33. Pul resurslarının artırılmasına yönəldilən əməliyyatdır.

- d. uğurlu əməliyyatlar
- a. hesablaşma əməliyyatları
- e. inkasso əməliyyatı
- b. akkreditiv əməliyyatları
- ✓ c) passiv əməliyyatlar

54. 34. Səhmlərin buraxılıb alıcılar arasında yerləşdirilməsi əməliyyatdır.

- ✓ c) xüsusi kapitalın yığılması əməliyyatı
- d. spesifik əməliyyat
- a. bank əmanəti əməliyyatları
- e. hesablaşma əməliyyatı
- b. aktiv əməliyyatlar

55. 35. Əhalinin pul əmanətlərinin saxlanılması məqsədi ilə fiziki şəxslərin bank qoyuluşudur.

- əmanət müqaviləsi
- ✓ c) əmanət qoyuluşu
- pul əməliyyatları
- hesablaşma əməliyyatı
- . əmanətin qaytarılması

56. 36. Pul resurslarının artırılması əməliyyatdır.

- c. hesablaşma əməliyyatları
- ✓ b) passiv əməliyyatlar
- e. akkreditiv əməliyyatları
- d. kreditləşmə əməliyyatları
- a. aktiv əməliyyatlar

57. Kassa sənədidir:

- akkreditivlər
- qəbzlər
- səhmlər
- hesablaşma çekləri
- ✓ pul çekləri

58. 37. Banka pul qoyuluşu anından qüvvədə olur:

- c. kredit müqaviləsi
- d. resurs müqaviləsi
- a. bank əmanəti müqaviləsi
- ✓ b) real müqavilə
- e. hesablaşma müqaviləsi

59. 38. Xüsusi kapitalın vacib mənbəyi hesab edilir.

- ✓ d) mənfəət
- a. fiziki şəxslər tərəfindən pul köçürmələri
- e. qiymətli kağızların emissiyası
- b. Hüquqi şəxslərin depozitləri
- c. ehtiyat fondu

60. 39. Fiziki şəxs tərəfindən kommersiya bankında vəsaitin yerləşdirilməsi..... ilə rəsmiləşdirilir.

- d. girov müqaviləsi ilə
- b. yazılı formada ikitərəfli müqavilə ilə
- ✓ c) əmanət kitabçası və əmanət müqaviləsi
- a. yalnız əmanət kitabçası ilə

- e. öhdəçiliklə

61. 40. Kommersiya banklarının passiv əməliyyatlarına aiddir.

- ✓ a) fiziki və hüquqi şəxslərin cari hesablarına vəsaitin cəlb edilməsi
- b. kreditlərin verilməsi
- e. emissiya əməliyyatı
- d. qiymətli kağızların satın alınması
- c. müştərilərə hesablaşma-kassa xidməti

62. 41. Kommersiya banklarının passivlərinə daxildir.

- b. qiymətli kağızlara investisiya
- c. digər kommersiya banklarından alınan borclar
- a. ödənilməyən sənədlər toplusu
- e. ehtiyat kassasından vəsait
- ✓ d) dövriyyə kassasındakı vəsait

63. Ödəniş tapşırığını kim tərtib edir:

- müştəri
- ✓ Ödəyici
- üçüncü şəxs
- satıcı
- bank

64. 42. Bank resurslarının yaradılmasının qeyri-depozit mənbəyidir.

- əhalinin əmanətləri
- müəssisələrin cari hesablarındakı vəsait
- xüsusi təyinatlı fondun vəsaitləri
- ✓ banklar arasındakı və MB alınan kredit
- emissiya gəliri

65. 43. Bankın ehtiyat fondundan istifadə olunur.

- işçilərə əməkhaqqı ödənilməsinə
- avadanlığın alınmasına
- işçilərin mükafatlandırılmasına
- ✓ ilin yekununa görə itkilərin ödənilməsinə
- xeyriyyəçiliyə

66. Ödəniş tapşırığı bank tərəfindən icraya qəbul edilir:

- Müştərinin yazılı zəmanəti olduqda
- müştərinin banka borcu olmadıqda
- sənəd düzgün tərtib olunduqda
- ✓ hesabda kifayət qədər vəsait olduqda
- vaxtı keçmiş borcu olmadıqda

67. 44. Tədavülə sertifikat buraxmağı banklar:

- regional depozitariya ilə razılaşdırlar
- ✓ özləri müəyyənləşdirirlər.
- digər kommersiya bankları ilə razılaşdırlar.
- Mərkəzi Bankdan razılıq alırlar.
- Maliyyə Nazirliyindən razılıq alırlar

68. Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- qəbul aktı ilə
- √ hesablaşma sənədləri
- hesab-faktura
- nəqliyyat qaiməsi
- uyğunluq sertifikatı ilə

69. 45. Cəlb olunmuş vəsaitlər aiddir:

- √ c) bankın passiv əməliyyatlarına
- e. bankın hesablaşma əməliyyatlarına
- b. bankın vasitəçilik əməliyyatlarına
- a. bankın aktiv əməliyyatlarına
- d. bankın kredit əməliyyatlarına

70. Ödəniş tapşırığı icraya qəbul edilir:

- √ yazıldığı günü nəzərə alınmadan üç iş günü ərzində
- yazıldığı günü nəzərə alınmaqla üç iş günü ərzində
- istənilən vaxttəqdim edildikdə
- yazıldığı gündən beş iş günü ərzində
- məhdudiyyət qoyulmur

71. 46. Bank resurslarından istifadə olunur:

- √ b) kreditləşmədə
- e. maddi marağ fondunun yaradılmasında
- c. kapital qoyuluşu fondunun yaradılmasında
- d. iqtisadi həvəsləndirmə fondunun təşkilində
- a. hesablaşmaların aparılmasında

72. Ödəniş tapırıqları hansı sənəd əsasında yazılır:

- √ hesab qaimə əsasında
- teleqram əsasında
- bank hesabı əsasında
- müqavilə əsasında
- bank sertifikatı əsasında

73. 47. Bankın xüsusi vəsaiti hesab edilmir:

- √ c) sığorta ehtiyatları
- b. bölüşdürülməmiş mənfəət
- d. istiqrazların emissiyası
- a. bankın Nizamnamə kapitalı
- e. ehtiyat fondu

74. Ödəniş tapşırığı tərtib edilir:

- √ ödəyici tərəfindən
- baş idarə tərəfindən
- inzibati orqanlar tərəfindən
- satıcı tərəfindən
- bank tərəfindən

75. 48. Borc vəsaiti hesab edilmir:

- banklararası kredit
- √ sığorta ehtiyatları
- əhalinin əmanətləri
- istiqrazların emissiyası

- Mərkəzi Bankın kreditləri

76. 49. Bank resursu deyildir:

- borc vəsaitləri
- ✓ əmək haqqı fondu
- cəlb olunmuş vəsaitlər
- bankın kapitalı
- ehtiyat fondu

77. 50. Bölüşdürülməmiş mənfəət daxildir:

- bankın hesablaşma vəsaitinə
- bankın cəlb etdiyi vəsaitinə
- ✓ bankın xüsusi vəsaitinə
- bankın bronlaşdırılan vəsaitinə
- bankın borc vəsaitinə

78. 51. Sığorta ehtiyatı daxildir:

- e. düzgün cavab yoxdur
- a. bankın borc vəsaitlərinə
- c. bankın cəlb etdiyi vəsaitlərə
- ✓ bankın xüsusi vəsaitlərinə
- d. bankın aktiv əməliyyatlarına

79. 52. Müştərilərin cari hesablarındakı vəsait hesab edilir:

- e. bankın passivləri
- c. bankın borc aldığı vəsait
- a. bankın xüsusi vəsaiti
- ✓ bankın cəlb etdiyi vəsait
- d. bankın aktiv vəsaiti

80. 53. Bankın xüsusi kapitalının funksiyasıdır:

- b. nəzarət
- c. bölüşdürücü
- ✓ nizamlaşdırıcı
- e. hesablaşma
- d. yenidən bölüşdürmə

81. Hesablaşma sənədi qüsurlu hesab edilir:

- sənəd imzalanmadıqda
- sənəddəki rekvizitlərdə uyğunsuzluq olduqda
- üzərində düzəliş edildikdə
- ✓ bütün göstərilən hallarda
- sənədlərin müddəti keçdikdə

82. 54. Xüsusi kapitalın nizamlaşdırıcı funksiyası reallaşdırılır:

- c. bank binalarının əldə edilməsi ilə
- a. əmanətçilərə kompensasiya verilməsi imkanı ilə
- b. bankın ödəmək qabiliyyətinin saxlanılması ilə
- e. hesablaşmaları təmin etməklə
- ✓ bank əməliyyatlarının dəqiq yerinə yetirilməsi qaydalarının təsdiqi və aparılması yolu ilə

83. Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

- assiqnasiyalı
- təqdim edilən
- orderli
- ödənişli
- ✓ adlı

84. 55. Ehtiyat yaratmaq yolu ilə bankın ödəmə qabiliyyətinin saxlanılması daxildir:

- ✓ c) xüsusi vəsaitlərin mühafizə funksiyasına
- e. xüsusi vəsaitlərin etibarlılıq funksiyasına
- d. xüsusi vəsaitlərin nizamlaşdırıcı funksiyasına
- b. xüsusi vəsaitlərin bölüşdürücü funksiyasına
- a. xüsusi vəsaitlərin əməli funksiyasına

85. hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- ödəniş tələbnamə-tapşırıqları
- ✓ səhm və inkasso sərəncamları ilə
- ödəniş tapşırığı ilə
- akkreditivlə
- çeklə hesablaşma

86. Ödəyicinin hesabındakı vəsait ödənişi təmin etmədikdə:

- vaxtı keçmiş sənəd kimi qəbul edilir
- ödəniş tapşırığı icraya qəbul edilmir.
- ödəniş tapşırığı qəbul edilərək 2 №-li kartotekada yerləşdirilir.
- müddətli ödənişə qəbul edilir.
- ✓ bank hesabı kreditləşərsə qəbul edilir.

87. 56. Kredit təşkilatının fəaliyyətinə dəqiq iqtisadi normativlərin müəyyən edilməsi:

- ✓ b) bankın xüsusi kapitalının nizamlaşdırıcı funksiyasıdır.
- a. xüsusi kapitalın əməli funksiyasıdır.
- d. xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- e. xüsusi kapitalın nəzarət funksiyasıdır
- c. xüsusi kapitalının mühafizə funksiyasıdır

88. 57. Bankın ləğvi zamanı əmanətçilərə kompensasiyanın verilməsi:

- ✓ c) xüsusi kapitalın mühafizə funksiyasıdır.
- e. xüsusi kapitalın etibarlılıq funksiyasıdır
- b. xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- d. xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.
- a. xüsusi kapitalın əməli funksiyasına daxildir.

89. 58. Filial şəbəkəsinin genişləndirilməsi maliyyə ehtiyatlarının yaradılması bankın:

- c. xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- ✓ a) xüsusi kapitalının əməli funksiyasıdır.
- e. xüsusi kapitalın nəzarət funksiyasıdır
- d. xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.
- b. xüsusi kapitalın mühafizə funksiyasıdır.

90. Hesablaşma obyektini hesab edilir:

- ✓ əmtəə və xidmətlər
- Mərkəzi Bank
- əhaliyə
- büdcəyə haqq

- banklar və kredit təşkilatları

91. Hesabdakı pul vəsaiti bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə ilk növbədə silinir:

- əməkhaqqı və ona bərabər ödənişlə
- dövlət büdcəsinə ödənişlər
- verilmiş kreditlər
- vaxtı keçmiş borclar
- ✓ həyata və sağlamlığa vurulmuş zərər və aliment tutulması haqqında tələblər

92. 59. Kredit təşkilatının yaranma qaydası xüsusi kapitalın:

- ✓ b) nizamlaşdırıcı funksiyasıdır.
- c. nizamlaşdırıcı funksiyasıdır.
- d. əməli funksiyasıdır.
- e. bölüşdürücü funksiyasıdır
- a. mühafizə funksiyasıdır.

93. AR nağdsız hesablaşmalar tənzimlənir:

- vergi aktı ilə
- Banklar vasitəsi ilə
- vətəndaşlıq aktları ilə
- ✓ AR Mərkəzi Bankının “AR-da nağdsız hesablaşmalar haqqında” qay-dala-rıy-la
- AR konstitusiyası ilə

94. 60. Bank yaradılan zaman onun nizamnamə kapitalına reqlament qoyulması xüsusi kapitalın:

- ✓ c) nizamlaşdırıcı funksiyasıdır.
- d. əməli funksiyasıdır.
- b. bölüşdürücü funksiyasıdır.
- a. mühafizə funksiyasıdır.
- e. bölüşdürücü funksiyasıdır

95. Ödəniş tələbnamə tapşırığı vəsait alan tərəfindən

- məbləğdən asılı olaraq
- beş nüsxədə tərtib edilir.
- iştirakçıların sayından asılı olaraq
- iki nüsxədə tərtib edilir.
- ✓ üç nüsxədə tərtib edilir.

96. 61. Xüsusi təyinatlı fond yaradılır:

- a. bankın ümumi gəliri hesabına
- e. bankın xüsusi vəsaiti hesabına
- d. yalnız faizlərin hesabına
- b. keçmiş illərin mənfəəti hesabına
- ✓ c) cari ilin xalis gəliri hesabına

97. 63. Nizamnamə kapitalı yaradıla bilər:

- b. yalnız maddi aktivlər formasında
- d. yalnız xarici valyuta formasında
- ✓ a) yalnız pul vəsaiti formasında
- e. yuxarı təşkilatın vəsaiti formasında
- c. pul vəsaiti və maddi aktivlər formasında

98. 62. Kredit təşkilatının emissiya gəliri yaradılır:

- e. borcların yığılması hesabına
- b. bankın mənfəətinin sərbəst qalığı hesabına
- d. yalnız kreditə görə faizlər hesabına
- a. bankın mənfəəti hesabına
- ✓ c) xarici valyutanın rəsmi kursu ilə manat arasındakı müsbət fərq hesabına

99. 64. Bankın əlavə kapitalının mənbəyidir:

- c. amortizasiya fondu
- e. bank faizləri
- ✓ b) əmlakın yenidən qiymətləndirilməsindən əldə edilən artım
- a. yalnız xidmətlərdən gələn mənfəət
- d. bankın əsas vəsaitlərinin köhnəlməsi

100. Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- debitor və kreditor borcları göstəriciləri
- ✓ hesablardakı vəsaitlərin dövriyyəsi
- hesablaşmaların mənfəətliliyi
- hesablaşmaların qüsuruzluğu
- hesablaşmaların rentabelliği

101. 65. Hüquqi şəxslərin depoziti hesab edilir:

- e. yolda olan pul vəsaitləri
- d. dəyəri ödənilməmiş yola salınan mallar.
- c. bankın kassasında olan vəsait.
- ✓ b) müştərilərin cari hesablarındakı vəsait.
- a. müştərinin ssuda hesablarındakı vəsait.

102. 66. Depozit sertifikatı verilə bilər:

- d. bankın səhmdarlarına
- c. fiziki və hüquqi şəxslərə
- a. fiziki şəxslərə
- e. istənilən şəxsə
- ✓ b) yalnız hüquqi şəxslərə

103. 67. Bank sertifikatlarından

- e. Maliyyə Nazirliyinin icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər
- a. mallar üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.
- ✓ c) ödəniş vasitəsi kimi istifadə oluna bilməz.
- b. xidmətlər üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.
- d. Mərkəzi Bankın icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər.

104. 68. Hüquqi və fiziki şəxslərin müddətli əmanətləri bank vekseli kimi rəsmiləşdirilə bilərmi:

- e. Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə bilinər
- c. Mərkəzi Bankın razılığı ilə rəsmiləşdirilə bilər.
- a. rəsmiləşdirilə bilməz.
- ✓ b) rəsmiləşdirilə bilər.
- d. Maliyyə Nazirliyinin razılığı ilə bilinər.

105. Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- ödəniş tapşırığı
- hesablaşma çeki
- tələbnamə-tapşırıq
- ödəniş tələbnaməsi

✓ inkasso sərəncamı

106. 69. Banklararası kredit üzrə sövdələşmə aparılır:

- ✓ c) banklararası bazarda
- d. bank ssudaları bazarında
- e. ipoteka bazarında
- a. valyuta bazarında
- b. qiymətli kağızlar bazarında

107. Likvidlik krediti aiddir:

- qiymətli kağızlar bazarına
- valyuta bazarına
- ✓ Mərkəzi Bankın kreditinə
- ipoteka bazarına
- banklararası kredit bazarına

108. Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- ✓ heç biri
- çeklər
- ödəniş tapşırıqları
- inkasso sərəncamı
- akkreditiv

109. Mərkəzi Bank kommersiya banklarına girovu əsasında lombard krediti verə bilər.

- ehtiyat fondunun
- bankın mənfəətinin
- kommersiya bankının nizamnamə kapitalının
- ✓ qiymətli kağızların
- kommersiya bankının əmlakının

110. Bir günlük banklararası hesablaşma krediti verilir.

- ✓ Mərkəzi Bankın tərəfindən verilir.
- kommersiya bankı tərəfindən
- Maliyyə Nazirliyinin icazəsi ilə verilə bilər.
- Maliyyə Bazarlarına Nəzarət Palatası
- verilə bilməz.

111. Banklararası kreditin cəlb olunmasında məqsəd:

- inkassasiya fəaliyyətinin yaxşılaşdırılması
- kreditləşmənin sürətləndirilməsi
- ✓ kommersiya banklarının aktiv əməliyyatlarının genişləndirilməsi
- sənəd dövriyyəsinin sürətləndirilməsi
- kassadakı nağd pulun artırılması

112. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi aparılır.

- qiymətli kağızlar bazarında
- Maliyyə Nazirliyi tərəfindən
- ✓ Mərkəzi Bank tərəfindən
- banklar arası kredit bazarında
- bankların özləri tərəfindən

113. Ödəyicinin satıcı qarşısındakı borcunun müəyyən edilməsi prosedir:

- likvidlik
- √ hesablaşma
- təminatlılıq
- ödənclik
- hesablama

114. Bankla kredit münasibətləri olan şəxslərə açılır:

- √ ssuda hesabı
- akkreditiv hesabı
- kredit hesabı
- cari hesab
- hesablaşma hesabı

115. Müştərinin hesabı üzrə aparılan əməliyyatların sübutudur:

- inkasso
- hesablaşma hesabı
- √ cari hesabından çıxarış
- ssuda hesabından çıxarış
- aksept hesabından çıxarış

116. Ödənişin ilkin və baza formasıdır:

- çeklə ödəniş
- kartla ödəniş
- √ nağd ödəniş
- borc ödənişi
- nağdsız ödəniş

117. Nağdsız hesablaşma əks etdirir.

- pul öhdəliklərini
- √ hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- ödəniş öhdəlikləri
- ödəyici və pul alan arasındakı məlumat münasibətini
- kredit öhdəliklərini

118. Klirinq hesablaşmasıola bilər:

- heç biri
- birtərəfli
- √ İkitərəfli
- üçtərəfli
- çoxtərəfli

119. Başqa bankda hesabı açılan bank adlanır:

- respondent bank
- borclu bank
- müvəkkil bank
- √ müxbir bank
- qeyri-bank klirinq təşkilatı

120. Kommersiya bankının qarşılıqlı hesablaşma apardığı dövr adlanır:

- √ klirinq seansı
- klirinq bazarı
- klirinq sessiyası
- klirinq laqası

- klirinq yığıncağı

121. Hesablaşma –kassa mərkəzi hesablaşma-kassa xidmətini göstərir:

- təşkilatlara
- √ kommersiya banklarına
- yuxarı təşkilatlara
- əhaliyə
- yerli hakimiyyət orqanlarına

122. Başqa bankda hesab açan və bu hesabdakı vəsaitin bölüşdürücüsü necə adlanır:

- klirinq-bank
- √ respondent –bank
- müxbir –bank
- müvəkkil bank
- emissiya bankı

123. İnkasso sərəncamı neçə nüsxədə yazılır:

- altı nüsxədə
- √ üç nüsxədə
- dörd nüsxədə
- iki nüsxədə
- beş nüsxədə

124. Beynəlxalq təcrübədə müqavilə üzrə öhdəçiliyin icra edilməsi üsulu olur:

- bankın təsdiq etdiyi akkreditiv
- transerferabelli akkreditiv
- √ ehtiyat akkreditivi
- açıq akkreditiv
- revolver akkreditiv

125. Müxbir münasibətlərinin predmetini nə təşkil edir:

- xüsusi banklararası əməliyyatlar
- cari hesab üzrə əməliyyatlar
- ssuda hesabları üzrə əməliyyatlar
- √ müştərilərə xidmət üzrə əməliyyatlar
- hesablaşma hesabları üzrə əməliyyatlar

126. Hesablaşmalar sahəsində əsas nəzarət edən orqan kimdir:

- √ AR. Mərkəzi Bankı
- AR Vergilər Nazirliyi
- AR. Hesablama palatası
- AR. Maliyyə Nazirliyi
- Maliyyə Bazarlarına Nəzarət Palatası

127. SWIFT nədir:

- Mərkəzi Bankın kreditləşmə əməliyyatları
- √ ümumdünya banklararası maliyyə telekommunikasiya şəbəkəsi
- Avropa bankarası kredit stavkası
- Avropa Mərkəzi Bankının maliyyələşdirmə stavkası
- beynəlxalq hesablaşma pul vahidi

128. Beynəlxalq hesablaşmalarda kim aparıcı rol oynayır:

- investisiya fondları
- investisiya şirkətləri
- √ kommersiya bankları
- klirinq şirkətləri
- valyuta birjalrı

129. Bir bankın başqa bankda müxbir hesabı dedikdə - bu:

- “loro” hesabıdır.
- hesablaşma hesabıdır
- cari hesabıdır.
- . kontokorrent hesabıdır.
- √ “nostro” hesabıdır.

130. Cari hesabın ssuda hesabı ilə birləşdirilərək müştərinin nağdsız hesablaşması aparılan hesabdır:

- ssuda
- cari hesabdır
- onkol
- √ kontokorrent
- kommersiya

131. Başqa bankın bu bankda hesabı dedikdə -bu :

- √ “loro” hesabıdır.
- hesablaşma hesabıdır.
- “nostro” hesabıdır.
- kontokorrent hesabıdır.
- cari hesabdır

132. Hesablaşma sənədlərinin rekvizitidir:

- ödəniş tarixi
- √ hesablaşma sənədinin adı
- icra müddəti
- ödəniş növbəliliyi
- hesabdakı vəsait qalığı

133. Bankın müştəriləri tərəfindən nağdsız hesablaşma formaları seçilir:

- xidmət göstərdiyi bankın sərəncamı ilə
- √ müştəri tərəfindən sərbəst
- Mərkəzi bankın göstərişi ilə
- yuxarı təşkilatın sərəncamına əsasən
- Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə

134. Kredit təşkilatının xəzinəsinin ehtiyat açarları harada saxlanılır:

- baş mühasibdə
- yerli maliyyə orqanında
- bankda
- √ MB və ya yaxın kredit təşkilatında
- Bankın rəhbərinin evində

135. Bankda pul saxlanan yer necə adlanır:

- c. kassa
- . şkaf
- mədaxil,məxaric kassası
- kassa otağı

✓ xəzinə

136. Bank xəzinəsi hansı texniki şərtlərə cavab verməlidir:

- bronlaşdırılmış dəmir seyflər
- ✓ dəmir şkaf, yanğın siqnalizasiya, silahlı mühafizə
- mühafizə olunma
- c. ikiqat qapı ilə bağlanmalıdır.
- a. yanğın –siqnalizasiya avadanlığı ilə

137. Xəzinə hansı ardıcılıqla bağlanıb açılır:

- bank müdiri, baş mühasib, kassa rəhbəri
- baş mühasib, bank müdiri, kassa rəhbəri
- b. baş mühasib, kassa rəhbəri, bank müdiri
- ✓ kassa rəhbəri, bank müdiri, baş mühasib
- kassa rəhbəri, baş mühasib, bank müdiri

138. Xəzinə necə açarla bağlanıb açılır:

- bir açarla
- iki açarla
- ✓ üç açarla
- düzgün cavab yoxdur
- dörd açarla

139. Xəzinənin üçüncü açarı hansı məsul şəxsdə olur:

- mühafizəçidə
- kassa müdirində
- kredit təşkilatının müdirində
- Müşahidə Şurasının sədrində
- ✓ kredit təşkilatının baş mühasibində

140. Kassa sənədlərini imzalayan məsul şəxslərin imza nümunələri kassa işçilərində olmalıdırmi?

- xeyir ehtiyac yoxdur.
- ✓ olmalıdır.
- . olmaya da bilər
- vəzifə sənədləri üzrə olmalıdır.
- göstəriş olduqda.

141. Kassir iş yerini müvəqətti tərk etdikdə pul və qiymətliyələri açıqda saxlaya bilərmi?

- bəli saxlaya bilər
- seyfdə saxlaya bilər
- ✓ saxlaya bilməz
- stolun daxilində saxlaya bilər.
- taxta skafda saxlaya bilər.

142. Bankın kassasına nağd pul qəbulu sənədidir:

- çeklər
- ödəniş tələbnaməsi
- sertifikatlar
- ✓ elanlar
- akkreditivlər

143. Kassa əməliyyatlarını aparmaq üçün bankda açılır:

- cari hesab
- akkreditiv hesab
- mərkəz
- ✓ kassa
- ssuda hesabı

144. Bankın kassasından nağd pul əsasında verilir.

- akkreditiv
- ödəniş tapşırığı
- veksəl
- hesablaşma çeki
- ✓ pul çeki

145. Kommersiya banklarının kassa əməliyyatıdır:

- zəmanət vermək
- ✓ nağd pulların qəbulu və verilməsi
- pul çekləri
- veksellərin uçotu
- qiymətli kağızların satın alınması

146. . Bankın mədaxil kassası

- nağd pulları verir.
- pulları təsnifləşdirir
- ✓ nağd pulları qəbul edir.
- nağd pulları saymır.
- pulları nağdsızlaşdırır.

147. Bankın məxaric kassası

- nağd pulları bağlayır
- nağd pulları qəbul edir.
- nağd pulları saymır.
- akkreditivləri ödəyir.
- ✓ nağd pulları verir.

148. Dövrüyyə kassasından ehtiyat fonduna vəsait köçürülməsi

- ✓ Kredit idarələri tərəfindən sərbəst həyata keçirilir.
- Mərkəzi Bankın yazılı sərəncamı əsasında
- Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə
- Nazirlər Kabinetinin razılığı olmalıdır.
- Mərkəzi Bankın yazılı sifarişi ilə

149. Pul banderolu nədir?

- pulları saxlamaq üçün xüsusi yer
- pul bağlamaq üçün adi lent
- pul dəstləri bağlamaq üçün vahid formalı kağız lent
- eyni nominal dəyərdən olan əskinaz toplusu
- ✓ pul dəstləri bağlamaq üçün Mərkəzi Bank tərəfindən təsdiq edilmiş vahid formalı lent

150. Əməliyyat günü başa çatdıqdan sonra nağd pulu qəbul edir.

- ✓ axşam kassası
- Məxaric kassası
- pul sayma kassası
- inkassator

- gündüz kassası

151. Pul çeki

- ✓ ciddi hesabat sənədidir.
- pul qəbulu sənədidir.
- hesablaşma sənədidir
- adi sənəddir.
- pul köçürmə sənədidir.

152. Kassadan nağd pulun alınmasının vacib şərtləri

- pul çekinin mövcudluğu
- hesablaşma sənədinin mövcudluğu
- bank işçisinin lazımlığı
- müəssisə işçilərinin sayı
- ✓ müəssisənin hesabında lazımi vəsait mövcudluğu

153. Kassadakı nağd pulun alınma məqsədi göstərilir

- çek kitabçasında
- çekin yan tərəfində
- çekin üz tərəfində
- çekdə göstərilmiş
- ✓ çekin arxa üzündə

154. Pul çeki icra üçün qəbul edildikdən sonra çekin nəzarət markası

- bankda qalır.
- ✓ müştəriyə verilir verilir.
- əməliyyat işçisinə verilir.
- kassaya göndərilir.
- çeklə birlikdə kassaya göndərilir

155. Kommersiya bankı

- Regional kassa hesablaşma mərkəzidir
- Dövlətin xəzinədarıdır
- ✓ Fiziki və hüquqi şəxslərin kreditorudur
- dövlətin deposit siyasətini həyata keçirir
- Dövlətin kredit siyasətini həyata keçirir

156. Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər
- dövlətin deposit siyasətini həyata keçirir
- yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilərlər
- ✓ hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar
- Mərkəzi Bank vasitəsilə

157. Kredit təşkilatı yaradılarkən təsisçilər nizamnamə kapitalına köçürə bilərlər:

- ✓ yalnız pul vəsaitləri
- Mərkəzi Bank tərəfindən təsdiq olunan siyahıya əsasən yalnız pul vəsaitləri və qeyri-pul formasında əmlak
- əmlak və məhdud miqdarda pul
- yalnız pul vəsaitləri və bina (otaq)
- pul vəsaitləri, bina (otaq), qeyri-pul formasında əmlak

158. Kredit təşkilatının gələcək rəhbərinə Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi:

- ✓ namizədin ali iqtisadi və ya hüquqi təhsilə malik olub bankda rəhbər iş təcrübəsi olması
- Bankda uzun müddət rəhbər iş təcrübəsinə malik olması
- namizədin ali təhsilli olması
- namizədin ali hüquqi təhsilə malik olması
- namizədin ali iqtisadi təhsilə malik olması

159. Kredit təşkilatının təsisçisi ola bilər:

- ✓ müəyyən tələblərə cavab verən hüquqi və fiziki şəxslər
- istənilən fiziki şəxs
- istənilən hüquqi və ya fiziki şəxs
- istənilən hüquqi şəxs
- iş təcrübəsinə malik hüquqi şəxs

160. Bankın nümayəndəliyi açılır:

- reklam funksiyasını yerinə yetirmək üçün
- bir sıra bank əməliyyatlarının yerinə yetirilməsi üçün
- valyuta əməliyyatlarının yerinə yetirilməsi üçün
- kassa əməliyyatlarını yerinə yetirmək üçün
- ✓ əlaqə yaradıb münasibət qurmaq üçün

161. Güzəşt hüququna malik səhmlərin adi səhmlərdən fərqi nədədir?

- ✓ nisbətən çox likvididirlər
- çoxlu gəlir gətirir.
- idarəetmədə iştirak etməyə imkan verir.
- faiz ödənilmir
- risklidirlər

162. Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır:

- bankın səhmlərinə görə dividendlərin veriləməsinə
- nizamnamə kapitalının artırılmasına
- əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə
- maddi marağ fondunun artırılmasına
- ✓ hesabat ilinin itgilərin ödənilməsinə

163. Bankın passividir:

- digər banklara verilən ssudalar
- palataya ödəmələr
- Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
- ✓ buraxılmış depozit sertifikatları
- nağdıyyat

164. Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- səhmlər
- Mərkəzi Bankın kreditləri
- ✓ əhalinin əmanətləri
- istiqraz buraxılışı
- depozit sertifikatlarının satışı

165. Bankın passiv əməliyyatıdır:

- bankın xüsusi kapitalının yaradılması
- kredit verilməsi zamanı depozitlərin yaranması
- faizlərin hesablanması
- ✓ əmanətlərin qəbulu

- cari hesabların açılması

166. Bankın passiv əməliyyatıdır:

- √ qiymətli kağızların satın alınması
- «Nostro» hesablarının yaradılması
- bank hesablaşmaları
- «Loro» hesablarının yaradılması
- xüsusi kapitalın yaradılması

167. Kommersiya bankı:

- Maliyyə nazirliyinin nəzdində olub qızıl-valyuta ehtiyatlarını saxlayan kommersiya təşkilatıdır
- Bazar iqtisadiyyatı şəraitində nəgdi pulların emissiyasını həyata keçirən təşkilatdır
- Maddi istehsal sferası məhsulunu istehsal edən kommersiya təşkilatıdır
- √ Pul və ödəniş vasitələri formasında məhsul istehsal edən spesifik təşkilatdır
- vergilərin ödənilməsinə təmin edən təşkilatdır

168. Kommersiya bankları fəaliyyət prinsiplərindən biri

- Fəaliyyətin kortəbii nizamlaşdırılması
- √ Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərən
- Kreditləşmə zamanı differensial münasibət
- Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi
- kreditləşmə prosesinə nəzarət

169. Kommersiya banklarının fəaliyyət prinsipi deyildir

- Kreditləşmə prosesində differensial münasibət
- düzgün cavab yoxdur
- √ Kreditləşmə prosesində differensial münasibət
- İqtisadi müstəqillik
- Faktiki mövcud resurslar çərçivəsində fəaliyyət göstərir
- Müştərilərlə münasibətlərinin kommersiya əsasında qurulması

170. Kommersiya banklarının fəaliyyət prinsiplərindən biridir

- Planlı nizamlaşdırma
- Fəaliyyətin kortəbii nizamlaşdırılması
- √ Müştərilərlə münasibətlərin kommersiya əsasında qurulması
- hesablaşma formasının seçilməsi
- Hesablaşmaların qeyri mərkəzləşdirilmiş təşkili

171. Kommersiya banklarının fəaliyyət prinsiplərindən biri

- Dövlətin emissiya mərkəzi
- √ Tam iqtisadi müstəqillik
- public hüquqi şəxs olması
- Hökumətin bankı
- İqtisadiyyatın tənzimlənməsi

172. Kommersiya bankı funksiyanı yerinə yetirir

- Hökumətin bankları
- Banklar bankı
- Dövlətin emissiya mərkəzi
- tədavülə pul buraxmaq
- √ Vəsaitlərin depozitə cəlb edilməsi

173. Kommersiya banklarının funksiyalarından biri

- . Ölkənin emissiya mərkəzi
- √ Kreditləşmədə vasitəçi
- İqtisadi mərkəz olması
- Hökumətin bankları
- Əmtəələrin mübadiləsində vasitəçi

174. Kommersiya banklarının fəaliyyəti nizamlaşdırılır:

- Mərkəzləşdirilmiş qaydada
- √ İqtisadi metodlarla
- İnzibati metodlarla
- Qeyri mərkəzləşdirilmiş qaydada
- İqtisadi və inzibati metodlarla

175. Bankın idarə heyətinə daxil deyildir:

- √ Müştərilər
- Sədr və onun müavinləri
- Zəruri bölmələrin rəhbərləri
- Audit Komitəsinin üzvü
- Təsisçilər

176. Vergilər ödənildikdən sonra bankın mənfəəti..... qərarı ilə bölüşdürülür

- . Banka xidmət göstərən ərazi idarəsi
- Bankın Müşahidə Şurası
- √ İdarə heyəti
- Bankın səhmdarlarının ümumi yığıncağı
- Mərkəzi bank

177. Bankın aktivlərində çoxlu riskli kreditlər olarsa, onda

- Kreditlərin verilməsi dayandırılmalı
- Kənardan daha çox vəsait tələb etmək
- Hüquqi şəxslərə kredit verilməsini artırmaq
- xüsusi vəsaitlərin xüsusi çəkisini azaltmaq
- √ Ümumi resurslarda xüsusi vəsaitlərin xüsusi çəkisini artırmaq

178. Kredit müqavilələrinin rəsmiləşdirilməsi kommersiya bankının.....idarə etmə blokunda cəmləşir

- Maliyyə
- İnzibati
- iqtisadi
- √ Kommersiya
- Təsərrüfat

179. Kommersiya bankının funksiyasıdır

- Mərkəzi bankın kreditləşdirilməsi
- İstiqrazlar buraxmaq
- Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
- √ Müştərilərə hesablaşma-kassa xidməti göstərmək
- Banknot emissiyası

180. Kommersiya bankının funksiyası deyildir:

- Hesablaşmalarda vasitəçilik
- Təsərrüfatlarda yığıma maraq oyatmaq
- düzgün cavab yoxdur

- Kreditləşmədə vasitəçilik
- ✓ Müxtəlif əmtəələrin mübadiləsində vasitəçi olmaq

181. Kommersiya bankında idarəetmənin maliyyə blokuna daxildir:

- Kredit şöbəsi
- ✓ Mühəsibatlıq
- Qiymətli kağızlarla əməliyyat şöbəsi
- audit bölməsi
- Cari idarəetmə şöbəsi

182. Kommersiya bankı ilə ticarət təşkilatının oxşarlığı nədədir?

- Səhmlərin və digər qiymətli kağızların buraxılışı, onların uçotunu, saxlanmasını, satışını həyata keçirmək
- resursların yaradılmasında
- ✓ Əhalinin kreditləşdirilməsi imkanı
- Hesablaşmalarda vasitəçiliklə
- Əsasən cəlb olunmuş vəsaitlərlə işlənməsində

183. Bank nizamnamə kapitalını artırma bilər:

- yalnız Mərkəzi Bankın razılığı ilə
- təsisçilərin qərarı ilə istənilən vaxt
- ✓ yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə
- yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra

184. Müasir kommersiya bankları xidmət göstərirlər:

- ✓ Təşkilatlara və əhaliyə
- Yalnız təşkilatlara
- Yalnız əhaliyə
- Mərkəzi Banka
- Maliyyə Bazarlarına Nəzarət Palatasına

185. Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir:

- ✓ Bankın şurası
- Bankın idarə heyəti
- Kredit komitəsi
- Təftiş şöbəsi
- Audit bölməsi

186. Kommersiya banklarının əməliyyatları onların.....təzahürüdür:

- Təşkilati-iqtisadi qurumun
- İqtisadiyyatdakı rolunun
- Mahiyyətinin
- ✓ Təşkilati-iqtisadi qurumun
- idarəetmə fəaliyyətinin

187. Bankın aktiv əməliyyatlarında əsas yer tutur:

- a. depozit əməliyyatları
- lizinq əməliyyatları
- faktoring əməliyyatı
- inkasso əməliyyatları
- ✓ vəsaitlərin borc verilməsi

188. Kommersiya bankları.....subyektdir

- Mərkəzi bankın idarə heyətindən asılı olan
- ✓ Sərbəst
- Prezidentə tabe olan
- Hökumətdən asılı
- Maliyyə Bazarlarına Nəzarət Palatasında

189. Bank qanunçuluğuna görə kommersiya bankları.....hüququna malikdirlər

- Tədavülə banknotlar buraxmaq
- Milli pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyini təmin etmək
- Pul sistemini tənzimləmək
- ✓ Üçüncü şəxs əvəzinə himayədarlıq etmək
- Azərbaycanın Mərkəzi Bankı ilə rəqabətə girmək

190. Bank qanunçuluğu kommersiya banklarına icazə vermir:

- kredit fəaliyyətini
- hesablar üzrə əməliyyat aparmaq
- müştərilərə hesablaşma-kassa xidməti göstərmək
- kreditləşmədə vasitəçilik etmək
- ✓ ticarətlə məşğul olmaq

191. Kommersiya bankları üzrə əməliyyatları yerinə yetirirlər

- iqtisadiyyatın stabilləşməsi
- Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi
- Pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyinin təmin edilməsi
- Banknotların buraxılması
- ✓ Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi

192. Bankın xüsusi kapitalının funksiyasıdır:

- düz cavab yoxti
- qaytarılmaqlıq
- sərəncamlaşdırmaq
- ✓ Müdafiə
- işgüzarlıq

193. Depozit əməliyyatları kim tərəfindən yerinə yetirilə bilər:

- səhmdar cəmiyyətlər tərəfindən
- ✓ yalnız banklar tərəfindən
- kredit ittifaqları və banklar tərəfindən
- Bank assosiasiyası tərəfindən
- yalnız kredit ittifaqları

194. Azərbaycanda banklar hansı formada yaradılır:

- ✓ açıq tipli səhmdar cəmiyyəti formasında
- qapalı səhmdar cəmiyyəti formasında
- səhmdar cəmiyyəti formasında
- kooperasiya formasıdır
- məhdud məsuliyyətli cəmiyyət formasında

195. Bankın səhmdarı ola bilərlər:

- siyasi partiyalar
- dövlət orqanları
- ✓ heç biri

- ictimai birliklər
- fondlar

196. Bankın nizamnaməsində dəyişiklik edilir:

- duz cavab yoxti
- səhmdarların ümumi yığıncağının qərarı ilə
- ✓ Mərkəzi Bankın yazılı icazəsi ilə
- mühüm iştirak payı olan səhmdarların qərarı ilə
- Maliyyə Nazirliyinin razılığı ilə

197. Kommersiya banklarının Nizamnamə Kapitalının minimum həcmi

- 10 mln. manatdır
- məhdudiyət qoyulmur.
- 40 mln. manatdır.
- duz cavab yoxti
- ✓ 50 mln. manatdır

198. Bankın passiv əməliyyatıdır:

- duz cavab yoxti
- müştərilərə bankda hesablar açmaq
- müştərilərə kassa xidməti göstərmək
- ✓ vəsait mənbələrini formalaşdırmaq
- təsərrüfatlar arasında hesablaşmaları təşkil etmək

199. Bank yaradılır:

- dövlət dəstəyi olan istənilən hüquqi şəxs tərəfindən
- ilkin kapitalı ödəmək imkanına malik olan fərdi şəxs tərəfindən
- ✓ ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən
- ən azı beş hüquqi şəxs tərəfindən

200. Kommersiya bankları əməliyyatlarını yerinə yetirirlər:

- ✓ təşkilatların səhmlərini investisiyalaşdırır.
- dövlətin qiymətli kağızlarını buraxır.
- Mərkəzi Banka kassa xidməti
- ölkənin qızıl valyuta fonduna xidmət göstərir.

201. Bankın yaradılmasının ilkin şərtidir:

- qiymətli kağızların satın alınması
- ✓ xüsusi resursların formalaşması
- əhalinin vəsaitlərinin cəlb olunması
- lizin əməliyyatlarının yerinə yetirilməsi

202. Bankların xüsusi kapitalı yaradılır:

- bank yarandıqdan sonra təsisçilər tərəfindən
- bankın yaranma anında dövlət vəsaiti hesabına
- ✓ bankın yaranması anında təsisçilərin vəsaiti hesabına
- bankın yaranma anında Mərkəzi Bankın vəsaiti hesabına

203. Bankın aktiv əməliyyatı hesab edilir:

- ✓ cəlb etdiyi vəsaitləri yerləşdirmək
- banklardan borc almaq
- fondlar yaratmaq

- çoxlu depozit cəlb etmək

204. Bank qanunçuluğu kommersiya banklarına qadağan edir:

- fiziki şəxslərin kreditləşdirilməsini
- ✓ istehsal fəaliyyəti ilə məşğul olmağı
- veksellərin uqotunu
- müəssisələr arasında hesablaşmaların təşkilini

205. AR. Bank sistemində xarici bank kapitalının iştirak limitini kim müəyyən edir:

- ✓ Mərkəzi Bank
- Maliyyə Nazirliyi
- bankların özləri
- Nazirlər Kabineti

206. Qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilərlər:

- ola bilərlər.
- ✓ ola bilməzlər
- Nazirlər Kabinetinin razılığı ilə ola bilərlər.
- Mərkəzi Bankın icazəsi ilə ola bilərlər

207. Bankın təsis yığıncağı təsisçilərin iştirak etdikdə səlahiyyətli sayılır.

- sadə səs çoxluğu olduqda
- ✓ hamısı
- 0.95
- 0.75

208. Bankın fəaliyyət növünə aid deyildir:

- fiziki və hüquqi şəxslərə hesabların açılması
- qiymətli metalların əmanətə qəbulu
- ✓ topdan satış və ya pərakəndə ticarət
- tələbli və müddətli depozitlərin qəbulu

209. 37. Banka pul qoyuluşu anından qüvvədə olur:

- c. kredit müqaviləsi
- ✓ b) real müqavilə
- d. resurs müqaviləsi
- e. hesablaşma müqaviləsi
- a. bank əmanəti müqaviləsi

210. 9. Lizinq..... spesifik formasıdır:

- e. hesablaşmaların
- d. əsaslı tikintinin maliyyələşdirilməsinin
- a. mal-material qiymətlilərinin kreditləşməsinin
- b. yola salınmış malların kreditləşməsinin
- ✓ c) kapital qoyuluşlarının maliyyələşdirilməsinin

211. 14. Lizinq subyekti ola bilər:

- d. rezident və qeyri-rezidentlər lizinq subyekti ola bilməzlər.
- e. müstəsna hal kimi banklar ola bilərlər
- ✓ c) Respublikanın rezident və rezident olmayanlar
- a. yalnız Azərbaycan Respublikasının rezidentləri
- b. yalnız Azərbaycan Respublikasının qeyri-rezidentləri

212. 4. Faktoring dedikdəbaşa düşülür.

- ✓ c) vasitəçi tərəfindən satıcının debitor borclarının alınıb satılması
- a. debitor borclarının alıcıya satılması əməliyyatları
- e. vasitəçi tərəfindən hesablaşma aparmaq
- d. vasitəçi tərəfindən satıcının kreditor borclarının alınıb və satılması
- b. satıcının debitor borclarının satın alınması əməliyyatı

213. 6. Faktoring əməliyyatlarının aparılması əsas məqsədlərindən biridir:

- ✓ d) ləngimələrdən itkilərin qarşısını almaq
- e. bankın təsir gücünü artırmaq
- a. bankın fəaliyyətinin genişləndirilməsi
- b. müştərilərlə münasibətlərin yaxşılaşdırılması
- c. borcların hərəkətinə nəzarət

214. 22. Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- b. borc öhdəliklərinin 2 № li kartotekada saxlanması
- ✓ c) borc öhdəliklərinin vaxtından əvvəl reallaşması
- d. malların vaxtından əvvəl satılması
- e. debitor borclarının azaldılması
- a. satıcıya güzəştli ssuda almaq imkanı verir.

215. 24. Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- b. malların vaxtından əvvəl satışında
- c. vergilərin ödənilməsində
- ✓ a) bankın balansının quruluşunun sadələşdirilməsində
- d. kreditlərin vaxtından əvvəl ödənilməsində
- e. borc öhdəliklərinin idarə olunmasında

216. 25. Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- d. bankın uçot şöbəsi
- a. bankın kredit şöbəsi
- e. bankın baş mühasibi
- ✓ c) bankın faktoring bölməsi
- b. Mərkəzi Bankın faktoring idarəsi

217. 28. Faktoring zamanı faktor müştəriyə :

- d. vaxtında ödənilməmiş malların dəyərini ödəyir.
- ✓ c) malların dəyərinin vaxtından əvvəl ödənilməsi formasında maliyyələşdirir.
- b. yola salınmış malların dəyərinin ödənilməsi müddətini uzadır.
- a. kreditin ödənilməsi üzrə güzəştli şərait yaradır.
- e. sənədləri kartotekada saxlamaq hüququ verir

218. 31. Forfeytinq dedikdə başa düşülür:

- d. kommersiya kreditinin ipoteka kreditinə çevrilməsi forması
- b. bank kreditinin veksəl kreditinə çevrilmə forması
- ✓ c) kommersiya kreditinin bank kreditinə çevrilmə forması
- a. bank kreditinin kommersiya kreditinə çevrilməsi forması
- e. kreditləşmə prinsiplərini təmin etmək

219. 35. Trast əməliyyatıdır:

- e. kredit ittifaqlarına yardım etmək

- d. qeyri-bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti
- b. kommersiya banklarının qeyri-kommersiya təşkilatlarına göstərdiyi etibar etmə xidməti
- a. kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı
- ✓ c) kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti

220. 42. Bankın trast şöbələri vasitəsi ilə aparılır:

- d. sertifikatlara investisiyalaşma
- a. sənayenin investisiyalaşdırılması
- e. kreditləşmə əməliyyatı
- ✓ c) qiymətli kağızlara investisiyalaşma
- b. bütün sahələrin investisiyalaşdırılması

221. Bankın filialı yerinə yetirə bilər:

- depozit cəlb etmək və ya hesablaşma əməliyyatları
- ✓ kredit təşkilatının lisenziyasında göstərilən bütün əməliyyatları
- yalnız kredit əməliyyatlarını
- kreditləşmə obyektlərinin müəyyənləşdirilməsinin
- yalnız kassa əməliyyatları

222. Universal bank:

- fiziki və hüquqi şəxslərə xidmət edir
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
- manat və valyuta lisenziyasına malikdir
- investisiya fondlarını tənzimləyir
- ✓ bütün bank əməliyyatlarını həyata keçirir

223. Bankın mahiyyəti ondadır ki, o:

- nağdsız dövriyyənin təşkili etməklə tədavüldəki pul külsini artırır
- əmanətlərin qəbulu ilə məşğul olur
- nağdsız dövriyyəni təşkil etməklə tədavüldəki pul külsini azaldır
- pul nişanələrinin emissiyasını həyata keçirir
- ✓ maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır

224. Azərbaycanda hal-hazırda kommersiya banklarının sayı:

- ✓ 50-yə qədərdir
- 40-a qədərdir
- 100-dən çoxdur
- 10-a qədərdir
- 50-dən çoxdur

225. Müasir bank sistemi:

- pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır
- iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar
- ✓ iki pilləlidir (emissiya və kommersiya bankları)
- iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
- üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kam-pa-ni-yaları)

226. Bankların mənafeyini müdafiə etmək üçün yaradılır:

- Mərkəzi Bankın ərazi idarələri
- ✓ Banklar Assosiasiyası
- kredit ittifaqları
- sığorta kompaniyaları
- investisiya fondları

227. Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ola bilər:

- çox pilləli
- bir pilləli
- yalnız dörd pilləli
- üç pilləli
- ✓ yalnız iki pilləli

228. Bank sisteminin yenidən qurulması:

- onun sağlamlaşdırılması
- bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi
- bankların müflisləşməsi
- ✓ bankların birləşdirilməsi
- yaşamaq qabiliyyəti olmayan bankların ləğvi

229. Lisenziya əsasında geniş bank əməliyyatlarını yerinə yetirir:

- ərazi idarələri
- ✓ Universal bank
- kredit ittifaqları
- Mərkəzi Bank
- sahə bankları

230. Pul vəsaitlərinin cəmləşdirilib yerləşdirilməsi məqsədi ilə yaradılır:

- kredit ittifaqları
- ✓ kommersiya bankları
- Mərkəzi Bank
- maliyyə bazarlarına Nəzarət Palatası
- bank birləşmələri

231. Kredit təşkilatlarının ittifaqı və assosiasiyası

- ✓ qeyri-kommersiya təşkilatıdır.
- hökumətidir.
- kommersiya təşkilatıdır.
- fərdi şəxslərindir.
- dövlətidir.

232. Funksional təyinatına görə banklar bölünürlər:

- bir pilləli və ya iki pilləli
- universal və ixtisaslaşmış
- regional, regionlararası, beynəlxalq
- xırda, orta, iri
- ✓ emission, depozit kommersiya

233. Dövlətin rəsmi pul kredit siyasətini həyata keçirir:

- Maliyyə Nazirliyi
- ✓ Mərkəzi Bank
- kommersiya bankları
- maliyyə bazarlarına Nəzarət Palatası
- Banklar qrupu

234. Ayrı-ayrı bank əməliyyatlarını yerinə yetirmək hüququ olan kredit təşkilatıdır.

- ✓ bank olmayan kredit təşkilatı

- bank assosiasiyası
- bank birlikləri
- sığorta kompaniyaları
- banklar

235. Bankın etibarlılığını əks etdirir:

- yığım fondu
- ehtiyat fondunun yetərliliyi
- istehlak fondunun yetərliliyi
- Nizamnamə fondunun yetərliliyi
- ✓ kapitalın yetərliliyi

236. Bankda əməyin həvəsləndirilməsi mənbəyidir:

- yetərlilik əmsalı
- xüsusi capital
- ✓ istehlak fondu
- sığorta fondu
- yığım fondu

237. Kredit təşkilatının əsas məqsədidir:

- müəssisələrə kassa xidməti göstərmək
- müəssisələri kreditlə təmin etmək
- hesablaşmaları həyata keçirmək
- ✓ mənfəət əldə etmək
- səhmdarlara dividend ödəmək

238. Bankın ehtiyat fondunun səviyyəsi müəyyən edilir:

- xalis gəlirə nisbətən faizlə
- yığım fonduna nisbətən faizlə
- mənfəətin həcminə nisbətən faizlə
- ✓ nizamnamə kapitalına nisbətən faizlə
- bütün kapitalın cəminə nisbətən faizlə

239. Bankın mənsub olduğu bütün əmlakın pul ilə ifadəsidir:

- nizamnamə fondu
- kapitalın yetərliliyi
- bankın fondu
- ✓ xüsusi kapital
- ehtiyat və sığorta fondu

240. Bölüşdürücü bank sistemi:

- ✓ bir pilləlidir.
- çox pilləlidir.
- üç pilləlidir.
- sahə banklarıdır
- iki pilləlidir.

241. Kredit təşkilatları ittifaqı və assosiasiyaları:

- yalnız kassa əməliyyatlarını yerinə yetirə bilirlər
- ✓ bank əməliyyatlarını yerinə yetirə bilməzlər.
- yalnız hesablaşma əməliyyatlarını yerinə yetirə bilirlər.
- istənilən bank əməliyyatlarını yerinə yetirə bilirlər.
- yalnız depozit və ssuda əməliyyatlarını yerinə yetirə bilirlər.

242. Xidmət sferasına görə banklar bölünürlər:

- xırda,orta,iri
- bir və iki pilləli
- √ regional, regionlararası, beynəlxalq
- universal və ixtisaslaşmış
- filialsız və çox filiallı

243. Mərkəzi Bankın yenidən maliyyələşmə əməliyyatıdır.

- istehlak krediti
- lombard krediti
- dövriyyə krediti
- √ stabilləşmə krediti
- kontokorrent krediti.

244. Mərkəzi Bankın ehtiyat kapitalı formalaşır:

- Maliyyə Nazirliyinin ayırmaları hesabına
- √ Mərkəzi Bankın hesabat ilinin mənfəətindən ayırmalar hesabına
- banklararası kreditlər hesabına

245. Mərkəzi Bankın kapital ehtiyatı müəyyən edilir:

- tədavüldəki nağd pulların 8% miqdarında
- tədavüldəki nağd pulların 3% miqdarında
- tədavülə buraxılmış nağd milli valyutanın 5% miqdarında
- nizamnamə kapitalının 10% miqdarında
- √ tədavülə buraxılmış nağd milli valyutanın 15 % miqdarında

246. Mərkəzi Bankın kapitalı ibarətdir:

- dövlət büdcəsindən verilən vəsaitdən
- √ a) Nizamnamə kapitalı və kapital ehtiyatında
- verdiyi kreditlərə görə faizlərdən
- a. yalnız Nizamnamə kapitalından
- a. Mərkəzi Bankın kapital ehtiyatından

247. Mərkəzi Bankın hesabat ilinin mənfəəti ilk növbədə yönəldilir:

- keçən ilki itkilərin ödənilməsinə
- a. dövlət büdcəsinin formalaşmasına
- maddi marağ fondunun yaradılmasına
- √ a) Mərkəzi Bankın kapital ehtiyatının formalaşmasına
- işçi heyətinin mükafatlandırılmasına

248. Mərkəzi Bankın passiv əməliyyatıdır:

- √ banknot emissiyası
- hesablaşmaların təşkili.
- a. dövlət qiymətli kağızlarına qoyuluşlar
- kassa əməliyyatları
- banklara qısa müddətli ssuda verilməsi

249. 25. Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- d. bankın uçot şöbəsi
- e. bankın baş mühasibi
- b. Mərkəzi Bankın faktoring idarəsi

- a. bankın kredit şöbəsi
- ✓ c) bankın faktoring bölməsi

250. 2. Faktoring fəaliyyətini müəyyənləşdirən amildir:

- d. borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul
- e. borc öhdəliklərinin istənilən şəxs tərəfindən ödənilməsi
- a. borc öhdəliklərinin icarəyə verilməsi
- b. hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi
- ✓ c) borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti

251. 15. Maliyyə lizinqinin müddəti başa çatdıqda:

- b. lizinq əşyasının bir hissəsi lizinq verənə verilir.
- ✓ c) lizinq əşyası tamamilə lizinq alanda qalır.
- d. lizinq əşyasının yalnız 50% -i lizinq alanda qalır.
- a. lizinq əşyası lizinq verəndə qalır.
- e. lizinq əşyasının yalnız köhnəlməyən hissəsi lizinq verəndə qalır

252. 21. Likvidlik səviyyəsi və gəlirliliyinə görə bankın aktiv əməliyyatıdır

- c. Uzunmüddətli ssudalar, lizinqə qoyulmuş vəsait, qiymətli kağızlara uzun müddətli qoyuluş
- e. faktoring əməliyyatı
- b. Ödəniş müddəti 30 günədək olan bank ssudaları
- d. Əsas vəsaitlər, qeyri maddi aktivlər, təsərrüfat malları
- ✓ a). Bankın kassasındakı nağdı pul, qiymətli metallar, Mərkəzi Bankdakı müxbir hesabdakı vəsait qalığı

253. 24. Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- c. vergilərin ödənilməsində
- ✓ a) bankın balansının quruluşunun sadələşdirilməsində
- e. borc öhdəliklərinin idarə olunmasında
- d. kreditlərin vaxtından əvvəl ödənilməsində
- b. malların vaxtından əvvəl satışında

254. 22. Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri

- e. kreditin məbləğindən aşağı ola bilər
- a. Kreditin məbləğindən aşağı olmamalıdır.
- b. Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
- ✓ c). Verilmiş kreditin məbləğindən yüksək olmalıdır
- d. Kredit məbləğinə bərabər olmalıdır

255. 23. Bank kreditinin ilkin ödəniş mənbəyidir

- a. Girov qoyulmuş əmlak
- d. Əmlakın satışından gəlir
- e. borc alanın mal ehtiyatı
- ✓ b). Məhsul satışından (iş və xidmətdən) gələn gəlir
- c. Maliyyə bazarından cəlb olunan pul vəsaiti

256. 31. Forfeytinq dedikdə başa düşülür:

- b. bank kreditinin veksəl kreditinə çevrilmə forması
- ✓ c) kommersiya kreditinin bank kreditinə çevrilmə forması
- d. kommersiya kreditinin ipoteka kreditinə çevrilməsi forması
- e. kreditləşmə prinsiplərini təmin etmək
- a. bank kreditinin kommersiya kreditinə çevrilməsi forması

257. 24. Kreditin real dəyəri hesablanır

- c.Kreditin məbləği ilə faizli pul məbləğinin cəmi kimi
- d.Faizli pulların məbləğindən inflyasiya səviyyəsi çıxılmaqla
- a.Kredit üzrə faiz dərəcəsi ilə inflyasiya səviyyəsinin cəmi kimi
- ✓ b).Kredit üzrə nominal faiz dərəcəsindən inflyasiya səviyyəsi çıxılmaqla
- e. tədavüldəki pulların həcmi ilə

258. 25.Müddət baxımından ən geniş yayılmış kredit növüdür

- b.Ortamüddətli kreditlər
- e. lombard kreditləri
- d.Tələb edilmədən kreditlər (onkol kredit)
- c..Uzunmüddətli kreditlər
- ✓ a) Qısamüddətli kreditlər

259. 26.Borcularlara dövriyyə kapitalının tamamlanmasına, əsas kapitala qoyuluşa, fond birjalarının vasitəçilərinə verilən kreditlər.....üzrə təsnifləşdirilir

- C.Təminatı
- D.Bank fəaliyyətinin tənzimlənməsi qaydası
- ✓ B).Kreditləşmənin məqsədi
- A.Verilmə müddəti
- e. kreditlərin qaytarılma müddəti

260. 35. Trast əməliyyatıdır:

- ✓ c) kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti
- e.kredit ittifaqlarına yardım etmək
- d. qeyri-bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti
- b. kommersiya banklarının qeyri-kommersiya təşkilatlarına göstərdiyi etibar etmə xidməti
- a. kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı

261. 27.Faktoring əməliyyatı zamanı müştəri ödəniş etmək hüququnu güzəştə gedir:

- a. maliyyə orqanlarına
- ✓ c) vasitəçilərə
- b. sığorta kompaniyalarına
- e. təşkilatçılara
- d. borc alanlara

262. 29. Adətən kredit firmaları satıcı faktordan alır:

- e.düzgün cavab yoxdur
- b. yola salınmış malların dəyərinin 60-70%-ni
- a.yola salınmış malların dəyərinin 50-60%-ni
- ✓ c) yola salınmış malların dəyərinin 80-90%-ni
- d.yola salınmış malların dəyərini tam (100%)

263. 34. Trast əməliyyatının təşəkkülünə səbəb:

- b. kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət
- d. kommersiya bankları arasındakı rəqabət
- a. sığorta orqanlarının qeyri-bank təşkilatları ilə rəqabəti
- e.sığorta orqanlarının bu əməliyyatda iştirakını azaltmaq
- ✓ c) kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət

264. 32. Forfeytinq faktoringdən fərqlənir:

- d. forfeytinq borc öhdəlikləri portfelinin ümumi idarə edir.
- ✓ a) forfeytinq zamanı əsas fondların hərəkətinin qısa və uzun müddətli kreditləşməsi həyata keçirilir.

- b.dövriyyə kapitalının dövriyyəsinin qısa müddətli kreditləşməsi həyata keçirilir.
- Bütün cavablar düzdür
- c. forfeytinq zamanı banklar və ixtisaslaşmış kompaniyalar ödəməmək riskini nisbətən öz üzərinə götürürlər.

265. 36. Trast işi vasitəsi ilə bankların təsir dairəsi artır:

- c. yalnız fond birjalarına
- e.əhaliyə
- √ b) qiymətli kağızlar bazarı və fond birjalarına
- a. yalnız qiymətli kağızlar bazarına
- d. iqtisadi vəziyyətə

266. 37. Bankların trast xidmətinin təqdim etməsi və onun sürətlə artması nə ilə əlaqədardır

- b. bankların iqtisadiyyata təsirinin artması
- c. kommertiya strukturlarında bankların hörmətinin aşağı düşməsi
- d. kredit resurslarının artırılması zərurəti
- √ a) xalis bank əməliyyatlarından əldə edilən gəlirin azalması
- e.bankların fəaliyyət sferasını genişləndirmək

267. 38. Trast xidmətlərinin sürətlə artmasına səbəb:

- c. bankların likvidliyinin inkişafı
- d. bankların qeyri-bank kredit təşkilatları arasındakı iqtisadi münasibətlərin inkişafı
- a. bankın iqtisadiyyata təsirinin artması
- √ b) banklararası bazarda bankların vəziyyətinin yaxşılaşması və bankın imicinin yüksəlməsi
- e.bank imicinin yüksəlməsi

268. 40. Trast əməliyyatlarını həyata keçirməklə kommertiya bankları yerinə yetirirlər:

- d. pul vəsaitlərinin mənfəət əldə etmək məqsədilə yerləşdirilməsi
- b. nəzarət funksiyasını
- √ c) pul kapitallarının yığılıb istehsala yönəldilməsi
- a. bölüşdürücü funksiyanı
- e.hesablaşma əməliyyatlarını sürətləndirməkdə

269. 23.Faktoring zamanı satıcı üstünlük əldə edir:

- a.hesablaşmaların aparılmasında vəsaitlə qənaətdə
- d. malların vaxtından əvvəl satışında
- b. borc öhdəliklərinin kartotekada saxlanması
- e.müqaviləyə riayət olunmasında
- √ c) ödənilməmək riskindən azad olmaqda

270. 27.Kommertiya bankının aktiv əməliyyatının əsas növüdür

- c.Lizinq faktoring
- √ b).Ssuda əməliyyatı
- d.Xarici valyutanın satın alınması
- e. trast əməliyyatları
- a.Kassa əməliyyatı

271. 28.Bank tərəfindən müştərinin hesabındakı vəsait qalıqından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır

- d.Kredit xətti
- b.Faktoring
- e. forfeytinq
- c.Akseptli kredit
- √ a) Overdraft

272. 41. Bankın trast şöbələri vasitəsi ilə:

- e. ssuda kapitalı nizamnamə kapitalına çevrilir
- b. maliyyə kapitalı ssuda kapitalına çevrilir.
- a. ssuda kapitalı ipoteka kapitalına çevrilir.
- ✓ c) ssuda kapitalı saxta kapitala çevrilir.
- d. ipoteka kapitalı ssuda kapitalına çevrilir.

273. 43. Kapitalın və ya mirasın idarə edilməsi necə adlanır

- e. kreditor
- b. fiziki şəxs
- d. köməkçi şəxs
- ✓ c) etibarlı şəxs
- a. hüquqi şəxs

274. 29. Banklar aşağıdakı prinsiplərə riayət edildikdə kredit verir

- b. müddətlilik, ödəncilik, təminatlılıq, məqsədlilik, fərdi yanaşma
- c. Təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik, fərdi yanaşma
- a. təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik
- ✓ d). qaytarılmaqlıq, müddətlilik, ödəncilik, təminatlılıq, fərdi yanaşma
- e. qaytarılma və təminatlılıq

275. 30. Kreditin qaytarılmağını təmin edən forma deyildir

- a. Girov
- b. Bank zəmanəti
- c. Himayədarlıq
- e. havadarlıq
- ✓ d). Dövlət əmlakı

276. 30. Forfeytinq nədir:

- ✓ b) veksellərin satın alınması yolu ilə ixracı kreditləşdirmək
- c. istiqrazların satın alınması yolu ilə ixracatçını kreditləşdirmək
- d. ixrac əməliyyatlarının uçotunu aparmaq.
- e. ixrac əməliyyatlarına nəzarəti təmin etmək
- a. kreditləşmə yolu ilə ixracatçını maliyyələşdirmək

277. 31. Daşınmaz əmlakın girov olduğu kredit adlanır

- b. Dövlət
- ✓ d). İpoteka
- c. Blank
- e. kontokorrent
- a. Qısamüddətli

278. 33. Forfeytinq faktorinqdən onunla fərqlənir ki,

- ✓ b) forfeytinq yalnız əldə edilmiş veksellərə aiddir.
- c. forfeytinqdə banklar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.
- a. forfeytinq dövriyyə kapitalının dövriyyəsində qısa müddətli kreditləşmə ilə iştirak edir.
- d. forfeytinq satıcının borc öhdəliklər portfelinin idarə edilməsində iştirak edir.
- e. düzgün cavab yoxdur

279. 39. Trast işinin spessifik əlamətidir:

- b. banklar onlara etibar edilmiş kapitalar yalnız istiqrazlara yerləşdirirlər.
- ✓ c) banklar onlara etibar edilmiş kapitaları səhmlərə və istiqrazlara yerləşdirirlər.

- a. banklar onlara etibar edilmiş kapitaları iqtisadiyyatın inkişafına yönəldir.
- e. etibar edilmiş vəsaitdən hesablaşmalarda istifadə edilir
- d. banklar onlara etibar edilmiş kapitaları bankın nizamnamə fonduna yerləşdirirlər.

280. 32. Bankın kredit potensialıdır

- e. bankın mənfəət hesabına yaradılan fondları
- b. Bank tərəfindən cəlb edilmiş vəsait
- ✓ c. Bank tərəfindən səfərbər edilən vəsaitdən likvidlik ehtiyatı çıxıldıqdan sonra qalan məbləğ
- d. Bankın nizamnamə kapitalı
- a. Bank tərəfindən səfərbər edilən vəsaitlərin ümumi məbləği

281. 44. Trast əməliyyatlarının yerinə yetirilməsi bankın funksiyasıdır.

- e. ictimai təşkilatlara yardım etmək
- ✓ c) fiziki şəxslərə trast xidməti göstərmək
- b. digər kommersiya banklarına trast xidməti göstərmək
- a. sığorta orqanlarına trast xidmətinin göstərilməsi
- d. maliyyə orqanlarına trast xidməti göstərmək

282. 32. Girov qismində çıxış edə bilər:

- c. qiymətli kağızlar gələcək dövrün gəlirləri və xərc ehtiyatları
- e. ehtiyat fondu və gələcək dövrün gəlirləri
- ✓ a) əsas fondlar, ehtiyatlar və qiymətli kağızlar
- d. gələcək dövrün gəlirləri və nizamnamə kapitalı
- b. ehtiyatlar, qiymətli kağızlar və gələcək dövrün gəlirləri

283. 45. Bankın trast şöbəsi hüququna malikdir

- b. etibar edənin yalnız kommersiya işini aparmaq
- ✓ d) investisiya və kommersiya xarakterli əməliyyatlar aparmaq
- e. hesablaşmaları həyata keçirmək
- a. etibar edənin yalnız investisiya əməliyyatlarını həyata keçirmək
- c. ümumilikdə heç bir əməliyyat aparmaq hüququ yoxdur.

284. 46. Agent sövdələşməsi üzrə bankın trast şöbəsinin xüsusiyyəti ondadır:

- a. bütün xidmətlər satıcının sifarişi ilə yerinə yetirilir.
- ✓ b) bütün xidmətlər müştərinin sifarişi ilə yerinə yetirilir.
- c. bütün xidmətlər bankın istəyi ilə aparılır.
- e. bütün xidmətlər bankın tövsiyyəsi ilə aparılır
- d. bütün xidmətlər MB göstərişi ilə aparılır.

285. 33. Müəssisənin kredit qabiliyyətidir:

- a. kredit almaq
- e. resursları artırmaq
- d. kredit riskini azaltmaq
- ✓ b) kredit alıb geri qaytarmaq
- c. krediti qaytarmaq

286. 47. Hüquqi şəxslərə trast xidmətidir:

- c. bankın likvidliyinin idarə edilməsi
- ✓ a) korporasiyanın pensiya fondunun idarə edilməsi
- b. korporasiyanın işçi heyətinin idarə edilməsi
- e. korporasiyanın maliyyə nəticələrinin idarə edilməsi
- d. firmanın rentabelliyyətinin idarə edilməsi

287. 34. Borc alanın kredit qabiliyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır:

- ✓ c) likvidlik əmsalları və maliyyə möhkəmliyi
- b. likvidlik əmsalı və dövriyyə aktivlərinin dövriyyəsi
- e. likvidlik əmsalları və ona riayət olunması
- d. likvidlik əmsalları və xərclərdən istifadə
- a. ancaq likvidlik əmsalları

288. 48. Bankın trast şöbələri öz xidmətinə görə alırlar:

- e. faiz
- b. dividend
- ✓ c) komission mükafat
- d. differensial əmək haqqı
- a. möhkəm əmək haqqı

289. 35. Müştərinin tapşırığı ilə onun öz adından öz hesabına aparılan əməliyyatdır

- c. kreditləşmə əməliyyatı
- e. lombard əməliyyatı
- ✓ b) komission əməliyyatı
- d. ssuda əməliyyatları
- a. aksept əməliyyatı

290. 49. Hüquqi şəxslərə trast xidmətinə aiddir:

- d. ehtiyat fondunun yaradılmasında iştirak
- b. mənfəətdə iştirak
- c. xüsusi fondların yaradılmasında iştirak
- ✓ a. korporasiyanın likvidliyinin idarə edilməsi
- e. qiymətli kağızlar portfelinin idarə edilməsi

291. 36. Kommersiya krediti alətidir.

- e. ödəmə tapşırıqları
- b. istiqrazlar
- d. çeklər
- a. səhmlər
- ✓ c) veksellər

292. 37. Avanslaşdırılmış dəyərin kreditordan borcalana və əksinə hərəkətidir.

- c veksəl
- b. kredit müqaviləsi
- e. hesab müqaviləsi
- ✓ d). kredit
- a. hesablaşma

293. 38. Kredit üzrə öz borcunu vaxtında və tam ödəmək qabiliyyətidir.

- b. hesablaşma qabiliyyətliliyi
- ✓ c.) kredit qabiliyyətliliyi
- d. likvidlik qabiliyyəti
- a. ödəmə qabiliyyətliliyi
- e. risklik qabiliyyəti

294. 50. Üçtərəfli lizinq əməliyyatı aparılırımı

- c. yalnız Mərkəzi Bankın razılığı ilə
- d. yalnız Maliyyə Nazirliyinin razılığı ilə

- e. yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə
- a. yox
- ✓ b) bəli

295. 39. Bank krediti alətidir

- e. vaxtı keçmiş borc
- d. bank hesabı müqaviləsi
- c. kredit müqaviləsi
- a. mal-material qiymətliləri
- ✓ b.) qaytarılmaqlıq

296. 40. Blank ssudalarının təminatıdır

- B. Himayədarlıq
- ✓ D). Kredit müqaviləsi
- e. havadarlıq
- A. Zəmanət
- C. Girov

297. 41. Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir

- D. Malmaterial qiymətliləri
- ✓ A). Pul vəsaitləri
- C. Qiymətli metallar
- e. vaxtı keçmiş borclar
- B. Daşınmaz əmlak

298. 42. Kommersiya bankının kredit siyasətini müəyyən edən bank daxili amil

- e. likvidlik
- ✓ A). İşçilərin bacarığı və təcrübəsi
- D. Mərkəzi Bankın pul-kredit siyasəti
- C. Rəqib bankların mövcudluğu
- B. Müştəri bazası

299. 51. Bir dəfəlik sövdələşmə lizinqin hansı formasına aiddir

- d. standart lizinqə
- a. bərpa olunan lizinqə
- ✓ c) müddətli lizinqə
- b. qeyri-standart lizinqə
- e. həmişəlik lizinqə

300. 43. Overdraft dedikdə

- e. əmək haqqına kredit
- A. Birdəfəlik müddəti kredit
- D. Dövriyyə vəsaitlərinə tələb olunanadək kredit
- ✓ B). Ödəmə krediti
- C. Blank krediti

301. 52. Etibarlı lizinq müqaviləsinin birinci müddəti başa çatdıqdan sonra lizinqin hansı formasında davam etdirilir

- e. uzadılmış lizinq
- a. müddətli lizinqdə
- b. standart lizinqdə
- c. baş lizinqdə
- ✓ d) bərpa olunan lizinqdə

302. 44.Kredit riskinin idarə olunma metodlarından biri aktivlər portfelinin

- e. idarə olunmasıdır
- A.Stabilləşdirilməsidir
- C.Artmasıdır
- B.Azılmasıdır
- ✓ D).Diversifikasiyasıdır

303. 45.Kreditləşmə prosesində rəhbər tutulan prinsiplərdən biridir

- B.İstifadəçilik
- A.Bölüşdürücülük
- e. yetərlik
- ✓ C).Müddətlilik
- D.Likvidlik

304. 46.Kreditləşmənin ödəməlik prinsipi tələb edir

- B.Kredit təminatlı olsun
- e. kreditdən səmərəli istifadə olunsun
- ✓ C).Kreditə görə haqq ödənilsin
- A.Kredit qaytarılsın
- D.Zəminlik olsun

305. 47.Bankın faiz dərəcəsinə təsir edir

- e. bankın müştəri ilə münasibəti
- A.Kreditin təminatlılığı
- ✓ C).Kredit resurslarının quruluşu
- D.Müştərinin vəziyyəti
- B.Bankın vəziyyəti

306. 48.Bank faizi müəyyənləşdirilərkən bank nəzərə almır

- e. əmanətlərə görə faiz dərəcəsi
- D.Ölkədə pul tədaviyünün vəziyyəti
- B.Kreditə olan tələb
- ✓ C).Bankın gəlirlilik səviyyəsi
- A.Müştərilərlə depozitlərə görə ödənilən orta faiz dərəcəsi

307. 49.Kreditin təminat formasıdır

- ✓ A).Maddi qiymətliyə
- D.Xüsusi təyinatlı fondlar
- B.Borc alanın mənfəəti
- C.Əmək haqqı fondu
- e. kredit sifarişi

308. 50.Kreditləşmə prosesində bankın müştəriyə fərqli yanaşmasında.....əsas götürülür

- ✓ C).Kredit qabiliyyəti
- e. işgüzarlılığı
- B.Maliyyə vəziyyəti
- A.Təminatı
- D.Yararlılığı

309. 51.İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri

- C.Sabit qalır
- e. sürüşkən olur

- A.Azalı
- D.Həndəsi silsilə ilə artır
- ✓ B).Artır

310. 52.Kreditə olan tələb kreditə görə faiz dərəcəsini

- B.Dəyişməz qalır
- e. Həndəsi silsilə ilə artır
- D.Ədədi silsilə ilə azalır
- ✓ C).Artırır
- A.Azaldır

311. 53.Kreditin qiyməti adlanır

- e. kreditin həcmi
- A.Verilən məbləğ
- D.Vaxtı keçmiş borc
- B.Ödənilən məbləğ
- ✓ C).Bankın faiz dərəcəsi

312. 54.Kreditləşmə prinsipi deyildir

- D.Təminatlılıq
- e. qaytarılmaqlıq
- A.Müddətlilik
- B.Differensial münasibət
- ✓ C).Kreditin məbləği

313. 55.Dövriyyə vəsaitlərinin təşkilinə verilən kredit

- B.Orta müddətlidir
- A.Müddətsizdir
- e. orta və uzun müddətlidir
- D.Uzun müddətlidir
- ✓ C).Qısa müddətlidir

314. 56.Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır

- D.Müddətli
- e. təminatlı
- C.Fasiləli
- ✓ B).Ödəmə
- A.Birbaşa

315. 57.Təminatlı kredit.....adlanır

- ✓ B).Blank krediti
- e. ankol kredit
- A.Müvəqqəti ehtiyaclara kredit
- D.Birbaşa kredit
- C.Mövsümi xərclərə kredit

316. Aşağıdakılardan kapital qoyuluşu subyektinə aid olanları göstərin

- istehlakçılar
- korporasiyalar
- bələdiyyələr
- neftayırma zavodu
- ✓ sifarişçilər

317. 58.Təsərrüfat subyektləri üçün ümumi xarakter daşımayan obyektidir

- B.Dövriyyə vəsaitlərinin tamamlanması
- e. istehsalın genişləndirilməsi
- A.Mal material qiymətliləri
- ✓ C).Heyvandarlıq
- D.Əmək haqqının ödənilməsi xərcləri

318. Aşağıdakılardan investisiyanın maliyyələşmə mənbələrinə aiddir

- xarici fiziki şəxs
- qısa müddətli ssuda
- fiziki şəxs
- hüquqi şəxs
- ✓ uzunmüddətli ssuda

319. 59.Ssuda hesabının debet qalığı nəyi göstərir

- D.Müəssisənin rentabelliyini
- e. müəssisənin gəlirliliyini
- ✓ B).Müəssisənin banka borcunu
- A.Müəssisənin sərbəst vəsaitini
- C.Müəssisənin mənfəətliliyini

320. İnvestisiyanın texnoloji quruluşunda istifadə edilmir

- tikinti-quraşdırma işlərinə xərclər
- sair tikinti işləri və xərclərə
- maşın,avadanlıq,alətlər alınmasına
- ✓ istehsal sahələrinə kapital qoyuluşu
- işçilərə əmək haqqı

321. 60.Kontokorrent hesab

- C.Passiv hesabdır
- A.Aktiv hesabdır
- D.Müxbir hesabdır
- e. Nastro hesabıdır
- ✓ B).Aktiv passiv hesabdır

322. Kapital qoyuluşu dedikdə başa düşülür:

- ✓ ümumi daxili məhsulun əsas fondların təkrar istehsalına istifadə olunması
- fondların formalaşmasına vəsait qoyuluşu
- istehlaka vəsait qoyuluşu
- bankın nizamnamə kapitalının formalaşması
- ümumi daxili məhsulun sosial mədəni tədbirlərə xərclənməsi

323. Kapital qoyuluşu formasıdır:

- bankın ehtiyat fondunun yaradılması
- bankın ümumi kapitalının formalaşması
- bankların rentabelliyinin yüksəldilməsi
- ✓ yeni əsas fondların yaradılması
- maya dəyərinin aşağı salınması

324. 61.Kontokorrent hesabdan kredit qalığı nəyi göstərir

- ✓ B).hesabda sərbəst vəsait olmasını
- C.bank borcunu

- D.Müəssisənin gəlirliliyini
- e. təminatlı borcu
- A.Hesabda vəsaitin azalmasını

325. İnvestisiya dedikdə başa düşülür:

- bank fondlarının formalaşmasına vəsait qoyuluşu
- ✓ gələcəkdə mənfəət əldə etmək məqsədi ilə iqtisadi layihələrin həyata keçirilməsi
- mənfəət əldə etmək məqsədi ilə vəsait qoyuluşu
- ehtiyat fondlarının yaranmasına vəsait qoyuluşu
- düzgün cavab yoxdur

326. 62.Kontokorrent hesab açılır

- B.Ticarət təşkilatlarına
- D.Pis işləyən təşkilatlara
- A.Sənaye müəssisələrinə
- e. rentabelli müəssisələrə
- ✓ C).Bankın etimadını qazanan təşkilatlara

327. İnvestisiya fəaliyyəti hesab edilir:

- ✓ vəsait qoyuluşu prosesi ilə gələcəkdə gəlir əldə etməyin vəhdəti
- kredit resurslarının formalaşması
- hesablaşmaların sürətləndirilməsi
- real sektorun kreditləşdirilməsi
- dövriyyə vəsaitlərinə vəsait qoyuluşu

328. İnvestisiya bankinqinə daxil edilən xidmətdir:

- ✓ qiymətli kağızların ilkin və təkrar yerləşdirilməsi ilə əlaqədar xərclər
- qiymətli kağızların yalnız ilkin yerləşdirilməsi ilə əlaqədar xidmət
- yalnız təkrar qiymətli kağızlar bazarındakı xidmət
- qiymətli kağızların hazırlanması xərcləri
- qiymətli kağızlar bazarının formalaşması xidməti

329. 63.Xüsusi ssuda hesabından verilən kreditlər ödənilir

- e. əlavə kreditlər verildikcə
- ✓ B).Hesaba vəsait daxil olduqca
- D.Ödəniş vaxtı çatdıqca
- A.Birdəfəlik qaydada
- C.Müqavilədə göstərilən müddətlərdə

330. İnvestisiya bankinqin əsas ilkin funksiyasıdır:

- qiymətli kağızların yalnız təkrar bazarda yerləşdirilməsi
- yalnız qiymətli kağızların emissiyası(buraxılışı)
- ✓ qiymətli kağızların emissiyası və ilkin yerləşdirilməsi
- qiymətli kağızlardan istifadə
- yalnız qiymətli kağızların yerləşdirilməsi

331. 64.Kontokorrent hesab üzrə kreditləşən müəssisələrin cari hesabı

- A.Sərbəst fəaliyyət göstərir
- ✓ B).Kontokorrent hesabla birləşir
- D.Faizlərlə fəaliyyət göstərir
- C.Büdcə hesabı ilə birləşir
- e. vaxtı keçmiş ssuda hesabı ilə birləşir

332. İnvestisiya bankinqə daxildir:

- ✓ kompaniyanın qiymətli kağızlarının ilkin yerləşdirilməsinin təşkili
- bankın nizamnamə kapitalının formalaşması
- qiymətli kağızların buraxılışı
- qiymətli kağızların emissiyası
- xüsusi təyinatlı fondların yaradılması

333. İnvestisiya bankinqə daxil edilir:

- xüsusi təyinatlı fondların yaradılması
- mənfəət əldə etmək
- ✓ müştərilərin qiymətli kağızlar portfelinin idarə edilməsi
- investisiya müqaviləsinin bağlanması
- qiymətli kağızlara xərcin azaldılması

334. Vəsait qoyuluşu obyektləri üzrə investisiyaya aiddir:

- portfel
- birbaşa
- mövcud
- dolay
- ✓ real

335. Real investisiya dedikdə vəsait qoyuluşu başa düşülür:

- ✓ maddi resurslara qoyuluş
- nizamnamə kapitalının artırılması
- müəssisələrin nizamnamə kapitalına qoyuluş
- müxtəlif maliyyə aktivlərinə qoyuluş
- investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş

336. 14.Maliyyə investisiyası dedikdə vəsait qoyuluşubaşa düşülür.

- a. investisiya obyektlərinin bazar dəyərinin artmasına
- ✓ c) qiymətli kağızlara bank depozitlərinə
- e. rentabelliyyə yüksəldilməsinə
- b. müəssisələrin nizamnamə kapitalına
- d. qeyri maddi aktivlərə

337. 15.Portfel investisiyasıdır:

- b. maliyyə aktivlərinə vəsait qoyuluşu
- a. maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu
- ✓ d) gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu
- c. müəssisələrin nizamnamə kapitalına qoyuluşları
- e. rentabelliyyə yüksəldilməsinə vəsait qoyuluşu

338. 19. İnvestisiya kreditləşməsi nə ilə müşayiət edilir:

- c. maddi qiymətlilərin qalığı haqqında məlumatla
- d. kredit planı ilə
- a. müddətli öhdəçiliklə
- e. kredit sifarişi ilə
- ✓ b) texniki iqtisadi əsaslandırma

339. 20. Ssuda müddətində qeyd olunmuş faiz dərəcələri

- e. maliyyə vəziyyəti ilə əlaqədar dəyişir
- d. kreditləşmə obyektindən asılı olaraq dəyişir.

- b. üzən dərəcədə olur.
- a. vəziyyətdən asılı olaraq dəyişə bilər.
- ✓ c) dəyişilmir.

340. 21. İnvestisiya krediti rəsmiləşdirilərkən əsasən girov kimi çıxış edir.

- c. yolda olan mallar
- ✓ b) daşınmaz əmlak
- e. ambardakı mal material qiymətliləri
- d. yola salınmış mallar
- a. mal material qiymətliləri

341. 22. Əsaslı tikinti dedikdəbaşa düşülür.

- b. yalnız qeyri- istehsal təyinatlı əsas fondların yaranması
- a. yalnız istehsal təyinatlı əsas fondların yaranması
- ✓ d) istehsal və qeyri- istehsal təyinatlı əsas fondlarının yaradılması prosesi
- e. tikinti-quraşdırma işləri
- c. istehsal və qeyri-istehsal təyinatlı fondların yaranması.

342. 23. İnvestor hansı investisiya fəaliyyətini həyata keçirir:

- e. tikinti-quraşdırma işləri
- ✓ c) tikinti obyektini maliyyələşdirir.
- b. yeraltı işlərin görülməsini
- a. obyektin inşası
- d. kommunikasiya işlərini yerinə yetirir

343. 24. Obyektin smeta dəyəri müəyyənləşdirilir:

- ✓ c) layihə təşkilatı tərəfindən
- d. maliyyələşdirən bank tərəfindən
- a. sifarişçi tərəfindən
- b. podratçı tərəfindən
- e. mühasib tərəfindən

344. 25. Obyektin smeta dəyərinin müəyyənləşdirməyə əsas verir:

- a. maliyyələşdirən bankın normativ sənədləri
- d. obyekt və lokal hesablaşmalar
- ✓ b) layihə və işçi sənədləri
- c. Maliyyə Nazirliyinin normativ sənədləri

345. 26. Bankın investisiya portfelidir:

- c. hesablaşma əməliyyatları nəticəsində bankın əldə etdiyi qiymətli kağız
- b. bankın passiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- e. xarici bankların yerləşdirdiyi vəsait
- d. kassa əməliyyatları nəticəsində əldə edilən kredit pulların məcmusu
- ✓ a) bankın aktiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu

346. 27. Hansı halda qiymətli kağızlar bank investisiyasının obyektinə ola bilər:

- d. hesablaşma əməliyyatı obyektinə hesab edildikdə
- c. kreditör borcu hesab edildikdə
- b. bank kreditləşməsinin obyektinə olduqda
- ✓ a) borc öhdəlikləri kimi çıxış etdikdə
- e. debitor borcu hesab edildikdə

347. 28. Bir investor kimi bankın əsas məqsədlərindən biridir:

- c. vəsaitlərin ödəncəli olması
- d. vəsaitlərin müddətliliyinin təmin edilməsi
- √ b) vəsaitlərin qorunub saxlanmasının təmin edilməsi
- a. vəsaitlərin geri qaytarılmasının təmin edilməsi
- e. rentabelliyn təmin edilməsi

348. 29.İnvestor kimi bankın əsas məqsədlərindən biridir:

- e. vəsaitlərin müddətliliyinin qorunması
- √ a) qoyuluşların təhlükəsizliyi və onların artımı
- b. vəsaitlərin vaxtında geri qaytarılması
- d. vəsaitlərin ödəncəliyini təmin etmək
- c. vəsaitlərdən maksimum istifadə etmək

349. 30. Qiymətli kağızların likvidliyi onun sahibi üçün nə deməkdir

- e. qoyulmuş vəsaitlərin təminatlılığı
- d. işlərin mənfəətliliyinin təmin edilməsi
- a. onlardan tez istifadə olunması
- √ b) bu qiymətli kağızların pula çevrilməsi
- c. qoyulmuş vəsaitlərin vaxtında qaytarılması

350. 31. Bankın qiymətli kağızlar portfelinin funksiyasıdır:

- e. qiymətli kağızların buraxılışı
- c. reallaşdırılmış qiymətli kağızların vaxtında qaytarılması
- a. qiymətli kağızların satışının təmin edilməsi
- d. rentabelli fəaliyyətin təmin edilməsi
- √ b) likvidlik ehtiyatının yaradılması

351. 32. Bankın qiymətli kağızlar portfelinin tərkibinə daxildir:

- d. kredit portfeli
- e. ssuda portfeli
- a. pul portfeli
- c) ticarət portfeli
- √ b. sənaye portfeli

352. 33. Qiymətli kağızlar portfelinə daxildir

- a. sənaye portfeli
- b. səhmdar portfeli
- √ c) investisiya portfeli
- d. pul portfeli
- e. kredit portfeli

353. 34. Nəyin əsasında banklar qiymətli kağızlar portfelinin hər bir növlərini formalaşması qaydasını müəyyənləşdirir:

- b. Maliyyə Nazirliyinin qərarı ilə
- √ c) sərbəst özləri
- a. Mərkəzi Bankın lisenziyası ilə
- d. bankın sədrinin qərarı ilə
- e. Maliyyə Bazarlarına Nəzarət Palatası vasitəsilə

354. 35. Bankın qiymətli kağızlar portfeli investisiya kompaniyalarının portfelinə nə ilə fərqlənir

- b. o tamamlana bilmir.
- c. o sürüşkəndir.
- e. o dəyişməzdir

- d. o geri çağrılıdır.
- ✓ a) o tamamlana biləndir.

355. 36.Fond bazarında ən sərrast və təhlükəsiz hesab edilir:

- a. bankın səhmləri
- d. bələdiyyələrin səhmləri
- ✓ c) dövlətin borc öhdəlikləri
- b. müştərilərin sertifikatları
- e. kompaniyaların səhmləri

356. 37.Qiymətli kağızlar uçota qəbul edilirlər:

- e. onların rentabellik səviyyəsi ilə
- ✓ c) onların əldə edilməsinə faktiki xərclərlə
- a. onların əldə edilməsinə plan xərcləri üzrə
- b. onlara olan tələb və təklif əsasında
- d. onların reallaşmasına olan plan xərcləri əsasında

357. 38. İnvestisiyanın birbaşa kreditləşdirilməsinin təşkili üzrə bank işində əsas yer tutur.

- a. investisiya prosesinin təminatı
- e. investisiya portfeli
- d. borc alanın ödəmə qabiliyyəti
- b. layihə smeta sənədlərinin səmərəliliyinin qiymətləndirilməsi
- ✓ c) investisiya layihələrinin səmərəliliyi

358. 39. İnvestisiya bank kreditləşməsidir.

- c. bank resurslarının sosial-nəzəri tədbirlərə qısa müddətə qoyuluşu
- b. bank resurslarının sənayeyə uzun müddətə qoyuluşu
- ✓ a) real investisiyalaşmaya bank resurslarının qoyuluşu
- e. bank resurslarının kənd təsərrüfatına qoyuluşu
- d. vəsaitlərin iqtisadiyyatın real sektoruna qoyuluşu

359. 40. Bankın investisiya kreditləşməsi zamanı bank:

- e. qayda Mülki Məcəllə ilə müəyyən edilir
- ✓ b) investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri öz üzərinə qəbul etmir.
- c. qayda Mərkəzi Bank tərəfindən müəyyən edilir.
- a. investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri bank öz üzərinə götürür.
- d. investisiya layihələrinin reallaşması ilə əlaqədar məsuliyyət daşıyır.

360. 41.Bankın investisiya kreditinin geri qaytarılması təmin edilir:

- e. rentabelliğin yüksəlməsi hesabına
- a. müəssisənin mənfəəti hesabına
- d. layihənin maya dəyərinin aşağı salınması hesabına
- ✓ c) müəssisənin pul axını hesabına
- b. bankın ssudası hesabına

361. 42.Bankın investisiya kreditləşməsinin obyektidir:

- ✓ a) real sektor təşkilatlarının investisiya layihəsi
- b. real sektorun mal-material qiymətliləri
- c. qeyri real sektorun əsas fondları
- e. görülən işlər
- d. real sektorun əmlakı

362. 43.İnvestisiya riski dedikdə nə başa düşülür

- d. vəsaitlərin normadan artıq xərclərə yönəldilməsi
- e. normativlərin düzgün müəyyən olunmaması
- ✓ a) investisiya itkiləri və gəlirlərin əldə edilməməsi
- c. mənfəətin xüsusi təyinatlı fondlara köçürülməsi
- b. investisiya tədbirlərinin maya dəyərinin artması

363. 44. Spessifik investisiya riskidir:

- e. bank fəaliyyəti
- d. inflyasiya riski
- b. daxili iqtisadi
- ✓ c) investisiya portfeli riski
- a. xarici iqtisadi

364. 45. İntestisiya layihəsinin maliyyə təminatıdır:

- e. gəlir çıxar balansı
- c. mənfəət bölüşdürmə planı və rentabellik
- b. təsərrüfat sahəsində iqtisadi vəziyyətin təsdiqi
- ✓ d). maliyyə planı
- a. risklərin qiymətləndirilməsi planı və onların sığortalanması üsulları

365. 46. İpoteka kreditində kreditin qaytarılmasına zəmanət kimi çıxış edir:

- a. mal-material qiymətlilərinin girovu
- e. düzgün cavab yoxdur
- ✓ d) daşınmaz əmlakın girovu
- b. qiymətli metalların girovu
- c. qiymətli kağızların girovu

366. 47. İpotekanın predmeti kimə məxsus olmalıdır:

- a. dövlətə
- e. banka
- ✓ c) girov qoyana
- d. müəssisə və təşkilatlara
- b. mülkiyyət formasında kommertiya bankına

367. 65. Ssuda üzrə öhdəliyin zəmanətçisi kimi hansı subyekt çıxış edə bilər:

- ✓ A). Maliyyə cəhətcə möhkəm təşkilatlar və bank
- B. Yalnız banklar
- D. Yalnız sığorta kompaniyalar
- e. investisiya fondları
- C. Müxtəlif fondlar

368. 66. Banka girov qoyulmuş əmlak sığortalanır

- C. Üçüncü şəxs
- A. Girov götürən tərəfindən
- D. Sığorta kompaniyası
- e. dövlət tərəfindən
- ✓ B). Girov qoyan tərəfindən

369. 67. Bank krediti hesab edilir:

- e. sertifikat formasındakı kredit
- b. istiqraz formasında hökumətə verilən kredit
- a. mal formasında verilən kredit

- d. yalnız əhaliyə verilən kredit
- √ c) pul formasında verilən kredit

370. 68.Bank krediti və kredit münasibətlərinin subyektidir:

- a. yalnız təsərrüfat təşkilatları
- b. yalnız əhali
- c. yalnız dövlət
- √ d) göstərilənlərin hamısı
- e. düzgün cavab yoxdur

371. 69.Kredit sövdələşməsində kredit münasibətlərinin subyektləri həmişə çıxış edirlər:

- d. nəzarətçi qismində
- b. yalnız borcalan qismində
- a. yalnız kreditor qismində
- √ c) kreditor və borcalan qismində
- e. yalnız səhmdar qismində

372. 70.Bank kreditor kimi çıxış edir:

- b. qiymətli kağızları satın aldıqda
- d. mənfəət əldə etdikdə
- e. əməliyyata görə faiz əldə etdikdə
- √ c) vəsait verdikdə
- a. sərbəst vəsaitləri cəlb etdikdə

373. 71. Bank debitor qismində çıxış edir:

- a. əhalinin kreditləşməsi zamanı
- b. öz səhmlərini reallaşdırdıqda
- c. ipoteka kreditləşməsi zamanı
- e. subyektləri kreditləşdirdikdə
- √ d) vəsaitləri cəlb etdikdə

374. 72.Kommersiya banklarında kredit münasibətlərinin əsas subyektidir

- e. yalnız istehlak malları
- √ a) bazar təsərrüfatları
- d. yalnız kənd təsərrüfatı
- b. yalnız ev təsərrüfatları
- c. yalnız ticarət və sənaye

375. 73.Kreditləşmə prinsipidir:

- c. nəzarətçilik
- b. bölüşdürücülük
- √ a) təminatlılıq
- e. idarəçilik
- d. sərbəstlik

376. 74.Bank faizinə təsir edir:

- e. kreditin subyektləri
- c. borc alanların vəziyyəti
- √ d) kreditin müddəti
- a. kreditin təminatlılığı
- b. bankın vəziyyəti

377. 75. Bankın faiz dərəcəsi asılıdır:

- a. kreditin təminatından
- e. bankın xarakterindən
- c. borcalanın maliyyə vəziyyətindən
- ✓ b). kreditin məbləğindən
- d. kredit münasibətlərinin səviyyəsindən

378. 76.Kreditləşmə obyektləri müəyyənləşdirilir:

- e. yuxarı təşkilatlar tərəfindən
- ✓ a) kommersiya bankları tərəfindən sərbəst
- b. Mərkəzi Bank tərəfindən
- d. müştərilər tərəfindən
- c. kommersiya bankları tərəfindən Mərkəzi Bankın razılığı ilə

379. 77.Kreditləşmə limitidir.

- e. kreditləşmə həddi
- b. kreditin verilməsi üzrə məbləğ dövriyyəsi
- c. kreditin verilməsi üzrə maksimum məbləğ dövriyyəsi
- a. müştərinin bankla bütün kredit müqavilələri üzrə minimum borc
- ✓ d) müştərinin bankla bağladığı bütün kredit müqavilələri üzrə borcun maksimum məbləği

380. 78.Borc limitidir:

- e. bir neçə obyekt üzrə məcmu borc
- d. bir neçə kredit müqaviləsi üzrə kredit borclarının maksimum məbləği
- c. kredit verilməsi üzrə maksimum dövriyyə məbləği
- b. bütün borcun maksimum məbləği
- ✓ a) bir kreditörün kredit müqaviləsi üzrə vahid borcun maksimum həcmi

381. 79.Borc alanın kredit qabiliyyətidir

- b. faizlər üzrə öhdəliklərin ödənilməsi
- c. öhdəliklərin vaxtında ödənilməsi
- ✓ d) ssuda, ssudalara görə faizlər üzrə borc öhdəliklərin tam və müddətində ödənilməsi
- a. ssuda üzrə bankın borc öhdəliklərinin ödənilməsi
- e. kredit müqaviləsinə əməl edilməsi

382. 80.Müştərilərin maliyyə möhkəmliyi müəyyən edilir:

- ✓ c) maliyyə əmsalı əsasında
- b. pul vəsaitlərinin təhlili əsasında
- d. hesablaşma əmsalı əsasında
- a. kredit riski əsasında
- e. kredit əmsalı əsasında

383. 81. Maliyyə əmsalı dedikdə başa düşülür:

- b. təminatlıq əmsalı
- ✓ a) likvidlik əmsalı
- d. iqtisadçılıq əmsalı
- c. dayanıqlıq əmsalı
- e. yetərlik əmsalı

384. 82.Müştərinin maliyyə möhkəmliyi əmsalıdır

- a. ritmlik əmsalı
- e. səmərəlilik əmsalı
- c. ödəmə qabiliyyətliliyi əmsalı

- d. iqtisadçılıq əmsalı
- ✓ b). rentabellik əmsalı

385. 83.Girov amili hesab edilir:

- c. kreditorun şəxsiyyəti ilə əlaqədar olan əmlak
- a. dövrüydən çıxarılmış əmlak
- ✓ d) girov qoyan tərəfindən özgəninkiləşdirilə bilər.
- e. ipoteka
- b. yalnız qiymətli kağızlar

386. 84.Girov əmlakı kimi maliyyə aktivlərinə aiddir:

- a. istehsal ehtiyatları
- e. bitməmiş istehsal
- b. əmlak hüququ
- c. hazır məhsul
- ✓ d) qiymətli kağızlar

387. 85. Girov əmlakı qismində maddi aktivlərə aiddir:

- e. yola salınmış dəyəri ödənilməmiş məhsul
- c. qızıl və qiymətli metallar
- b. qiymətli kağızlar və xarici valyuta
- d. intellektual mülkiyyətə sahiblik hüququ
- ✓ a) istehsal ehtiyatları, hazır məhsul

388. 86. Borc alanın hüquq qabiliyyəti təsdiqlənir:

- b. kredit sifarişlərinə baxılması haqqında arayış
- d. maliyyə hesabatı
- c. kredit vermək haqqında müqavilə
- ✓ a) müəssisənin yaradılması haqqında təsis müqaviləsinin surəti
- e. borcun qaytarılması öhdəliyi

389. 87.Kreditləşmənin birinci mərhələsidir:

- e. gəlirlilik səviyyəsinin müəyyən edilməsi
- d. kreditlərin verilməsi
- b. müştərinin kredit qabiliyyətinin müəyyənləşdirilməsi
- a. kredit müqaviləsinin imzalanması
- ✓ c) kredit sifarişlərinə baxılması

390. 89.Blank kreditinin təminatıdır

- b. qiymətli kağızlar
- c. daşınmaz əmlak
- ✓ d) təminat yoxdur.
- e. hazır məhsul
- a. mal-material qiymətliləri

391. 90.Daşınmaz əmlaka verilən kredit adlanır

- b. lombard krediti
- ✓ c) ipoteka krediti
- a.kommersiya krediti
- e. dövlət krediti
- d. aqrar kredit

392. Kreditlər üzrə bank zəmanətçi kimi çıxış edə bilərmə

- Mərkəzi Bankın lisenziyası olduğu halda çıxış edə bilər.
- təminatlı kreditlər üzrə çıxış edə bilər
- ✓ .digər banklar tərəfindən verilən kreditlər üzrə çıxış edə bilər.
- çıxış edə bilməz
- yalnız Mərkəzi Bankın razılığı ilə çıxış edə bilər.

393. 22.Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- d. malların vaxtından əvvəl satılması
- e.debitor borclarının azaldılması
- a. satıcıya güzəştli ssuda almaq imkanı verir.
- b. borc öhdəliklərinin 2Nə li kartotekada saxlanması
- ✓ c) borc öhdəliklərinin vaxtından əvvəl reallaşması

394. 13. Lizing obyektini lizing alana əvvəlcədən müəyyən olunan müddətə icarəyə verildikdə icarədar

- d. geri almaq hüququ yoxdur.
- c. əsas fondları bazar qiyməti ilə geri ala bilər
- a. əsas fondları tam dəyəri ilə geri ala bilər.
- ✓ b) əsas fondları qalıq dəyərində geri ala bilər.
- e. Əsas fondları müqavilə qiyməti ilə geri ala bilər

395. 32. Bankın qiymətli kağızlar portfelinin tərkibinə daxildir:

- a. pul portfelini
- e. ssuda portfelini
- c) ticarət portfelini
- ✓ b. sənaye portfelini
- d. kredit portfelini

396. 5.Bankın mütləq mənfəətiasıdır:

- d.bankdakı ideoloji işin vəziyyətindən
- ✓ b) .gəlir gətirən aktivlərin quruluşundan
- a.gəlir gətirən passivlərin quruluşundan
- c.bank işçilərinin qarşılıqlı münasibətindən
- e.bankda rəhbərliyin səviyyəsindən

397. Gəlirsiz aktivlərə daxildir:

- ödəniş vaxtı keçmiş kreditlər
- ✓ Mərkəzi bankdakı müxbir hesab
- ödəniş vaxtı çatmamış kreditlər
- dövlətin borc öhdəliklərinə qoyuluş
- müəssisə və təşkilatların nizamnamə kapitalına köçürülən vəsaitlər

398. 6. Bankın kredit portfelidir:

- d. bankın kredit potensialı
- ✓ a) müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bankın kredit qoyuluşu
- b. müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank aktivləri
- c. müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank passivləri
- e. kredit resursları

399. 8. Overdraftdır:

- ✓ b) ödəmə krediti
- e. uzun müddətli kredit
- c. bank krediti

- d. tələb edilənədək kredit
- a. birdəfəlik müddətli kredit

400. 9. Kontokorrent hesab:

- ✓ b) cari hesab və ssuda hesabının birləşməsidir.
- c. kredit almaq hüququ verən hesablaşma hesabıdır.
- d. kredit kartoçkası sahibinə açılan hesabdır.
- a. cari hesabın bir növüdür
- e. cari sub hesabıdır

401. 51. Nüfuzlu reklamdır

- c. bank məhsullarına olan ehtiyacın reklamı
- e. bankın məqsədinin reklamı
- b. bank məhsullunun reklamı
- ✓ a) bankın özünün reklamı
- d. bankın reytinginin reklamı

402. Mərkəzi Bankın passiv əməliyyatıdır:

- hesablaşmaların təşkili.
- kassa əməliyyatları
- a. dövlət qiymətli kağızlarına qoyuluşlar
- banklara qısa müddətli ssuda verilməsi
- ✓ banknot emissiyası

403. 2.Bank menecmentinin vəzifəsidir:

- c. bankın mənfəətli fəaliyyətini təmin etmək
- ✓ b) mümkün risk səviyyəsində bankın mənfəətliliyini təmin etmək
- d. müştərilərin ödəmə qabiliyyətini təmin etmək
- a. bankın rentabelli işini təmin etmək
- e. bankın likvidliyini qorumaq

404. 1.Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- b. bankın vasitəçilik fəaliyyəti
- ✓ a) bankın emitentlər kimi fəaliyyəti
- d. bankın müşahidəçilik fəaliyyəti
- bütün kapitalın cəminə nisbətən faizlə
- c. bankın hüquqşünas kimi fəaliyyəti

405. 2.Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- a. bankın vasitəçi kimi fəaliyyəti
- bütün cavblar düzdü
- ✓ c) bankın investor kimi fəaliyyəti
- d. bankın müşahidəçi kimi fəaliyyəti
- b. bankın hüquqşünas kimi fəaliyyəti

406. 3 .Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- b. müşahidəçi
- c. təşkilatçı
- ✓ d) iştirakçı
- a. hüquqşünas

407. 4.Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- ✓ c) qiymətli kağızlar bazarına xidmət göstərən
- d. qiymətli kağızlar bazarının təşkilatçısı
- b. bazarın məsləhətçi hüquqşünası
- a. hesablaşmaların aparılmasında vasitəçi

408. 5. Emitent kimi bank fəaliyyətidir:

- d. diler əməliyyatı
- c. broker əməliyyatı
- ✓ a) qiymətli kağızların emissiyası
- b. qiymətli kağızların alınıb satılması

409. 6. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- ✓ b) qiymətli kağızların ilkin yerləşdirilməsi
- d. qiymətli kağızların alınıb satılması üzrə sövdələşmə aparmaq
- c. səhmdar cəmiyyətin idarə edilməsində iştirak
- a. əldə olunmuş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək

410. 7. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- b. əldə edilmiş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
- ✓ a) faiz və dividendlərin ödənilməsi
- c. qiymətli kağızların ödənilməsi zamanı çatası dividend və faizlər
- d. qiymətli kağızların öz adından alışı və satışını təşkil etmək

411. 8. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- ✓ b) vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- d. əldə edilmiş qiymətli kağızların girovuna əsasən kreditlərin cəlb edilməsi
- a. bank tərəfindən qiymətli kağızlar üzrə mülki- hüquqi sövdələşmə aparmaq
- c. cəmiyyətin ləğvi zamanı çatası əmlakın əldə edilməsi

412. 9. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- c. cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- ✓ a) səhm sahiblərinin bankın idarəçiliyində iştiraka şərait yaratmaq
- b. qiymətli kağızlarının alqı satışını öz portfelinə daxil etmək üçün əməliyyatlar
- d. diler əməliyyatı

413. 10. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- a. broker fəaliyyəti
- d. bankın öz adından qiymətli kağızların alqı satışını üzrə sövdələşmələr etmək
- ✓ b) emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- c. törəmə maliyyə alətləri ilə əməliyyatlar

414. 11. Bankın qiymətli kağızların emitenti kimi çıxışı ondadır ki, o:

- a. müflisləşmə zamanı kreditor kimi iştirak edir
- ✓ b) vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişini aparır
- d. diler kimi çıxış edir
- c. əldə olunmuş qiymətli kağızların girovuna görə kredit almaq

415. 12. Bankın investor kimi fəaliyyəti hesab edilir:

- ✓ b) öz portfelinə qiymətli kağızların alınıb satılması əməliyyatları
- c. faizlərin və dividendlərin ödənilməsi
- a. öz qiymətli kağızlarının emissiyası əməliyyatları
- d. diler əməliyyatı

- 416.** 13.İnvestor kimi bankın fəaliyyətinə daxildir:
- b. emitent bankın fəaliyyəti haqqında məlumat vermək
 - ✓ c) əldə edilmiş qiymətli kağızların girovu üzrə kredit cəlb etmək
 - d. bankın öz adından öz hesabına qiymətli kağızların alınıb satılması üzrə bank sövdələşməsi
 - a. faizlərin və dividendlərin ödənişi
- 417.** 14. Bank emitent kimi çıxış etdikdə
- d. öz qiymətli kağızlarını satın alır.
 - b. başqalarının qiymətli kağızlarını satır.
 - ✓ c) öz qiymətli kağızlarını buraxır.
 - a. başqalarının qiymətli kağızlarını əldə edir.
- 418.** 15.Bankın investor kimi fəaliyyətidir:
- d. bankın öz adından qiymətli kağızların alqı satqı sövdələşməsinin aparılması
 - c. emitent bankın fəaliyyəti haqqında məlumat vermək
 - b. bankın qiymətli kağızlarla mülki- hüquqi sövdələşmə aparması
 - ✓ a) Qiymətli kağızların ödənilməsinə görə faizlərin, dividendlərin əldə edilməsi
- 419.** 16.Bankın investor kimi fəaliyyətidir:
- d. diler fəaliyyəti
 - ✓ b) emitent- səhmdar cəmiyyətinin idarəçiliyində iştirak
 - a. Səhm sahiblərinin bankın idarə olunmasında şərait yaratmaq
 - c. emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- 420.** 17. Bankın investor fəaliyyətinə daxildir:
- d. dilerlik
 - c. vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
 - b. brokerlik
 - ✓ a) kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak
- 421.** 18.Bankın investor fəaliyyətidir:
- ✓ c) cəmiyyətin ləğvi zamanı çatası əmlak payının alınması
 - d. vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişi
 - b. diler fəaliyyəti
 - a. broker fəaliyyəti
- 422.** 19.Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyətidir:
- b. səhm sahiblərinin bankın idarəçiliyində iştirakına şərait yaratmaq
 - ✓ a) brokerlik
 - d. xüsusi qiymətli kağızların emissiyası
 - c. əldə edilmiş qiymətli kağızların girovu müqabilində kreditlər cəlb etmək
- 423.** 20.Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətidir:
- d. bankın müflisləşməsi prosesində kreditor və səhmdar qismində iştirak
 - ✓ c) klirinq fəaliyyəti
 - b. səhm sahiblərinin bankın idarə edilməsində iştirakına şərait yaratmaq
 - a. faiz və dividendlərin ödənilməsi
- 424.** 21.Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyəti hesab edilir:
- ✓ b) depozitar fəaliyyət

- c. xüsusi qiymətli kağızların emissiya əməliyyatı
- a. cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- d. əldə olunmuş qiymətli kağızların girovuna görə kredit alınması

425. 22.Bankların qiymətli kağızlar bazarında iştirakı təmin olunur:

- a. Maliyyə Nazirliyinin qərarı ilə
- b. hökumətin qərarı ilə
- ✓ c) Mərkəzi Bankın lisenziyası ilə
- d səhmdarların ümumi yığıncağının qərarı ilə

426. 23.Qiymətli kağızlar bazarına xidmət ilə əlaqədar bankın ənənəvi əməliyyatı hesab edilir:

- d.qiymətli kağızlar saxlanılması xidməti
- c.klirinq fəaliyyəti
- ✓ b) qiymətli kağızların əldə edilməsi və girovuna görə kreditlərin verilməsi
- a. qiymətli kağızlar bazarına xidmət

427. 24.Qiymətli kağızların emissiyasında məqsəd:

- a. mənfəət əldə etmək
- d. bankın fəaliyyəti haqqında məlumat vermək
- c. qiymətli kağızlar bazarında iştirak
- ✓ b) xüsusi kapitalı formalaşdırmaq

428. 25.Səhm buraxmaq yolu ilə banklar:

- d. qiymətli kağızlarla əməliyyat aparmaq hüququ əldə edirlər
- a. bank fəaliyyətinə lisenziya alırlar
- c. qiymətli kağızlar bazarında iştirak edirlər
- ✓ b) nizamnamə kapitalını formalaşdırırlar

429. 26.Banklar səhm buraxmaq hüququna malikdirmi:

- b. yalnız imtiyazlı səhm
- a. yalnız adı səhm
- d. buraxmaq hüququ yoxdur
- ✓ c) adı və imtiyazlı səhm

430. 27.Səhmlər qərarı ilə buraxılır.

- ✓ c) səhmdarların ümumi yığıncağının
- d. Müşahidə Şurasının
- a. bankın idarə heyətinin
- b. direktorlar şurası

431. 28.Kredit təşkilatının buraxdığı səhmlər dövlət qeydiyyatı keçirilir:

- d. kommersiya banklarında
- ✓ c) Mərkəzi Bankda
- a. Maliyyə Nazirliyi tərəfindən
- b. Nazirlər Kabinetində

432. 29.Səhmlər yolu ilə yerləşdirilir.

- b. yalnız xarici valyutaya satışı
- d. yalnız əmlak
- ✓ c) ölkə və xarici ölkə valyutasına satışı
- a. yalnız həmin ölkənin valyutasına satışı

433. 30.Səhmlərin yerləşdirilmə üsuludur:

- ✓ a) Hesablanmış ancaq ödənilməmiş dividendlərin kapitallaşdırılması
- c. onların əmanətə yerləşdirilməsi
- d. onların əmlakda yerləşdirilməsi
- b onların yalnız xarici valyutaya satışı

434. 10. Balansdan kənar riskə aiddir:

- ✓ C) valyuta sövdələşməsi riski
- e.ödəniş riski
- D likvidlik riski
- A kapitalın quruluş riski
- B kredit riski

435. 38. Milli valyutanın emitentidir.

- c. Beynəlxalq valyuta-kredit təşkilatı
- b. Milli kommersiya bankları
- d.Maliyyə Nazirliyi
- e. Maliyyə Bazarlarına Nəzarət Palatası
- ✓ a). ölkənin Mərkəzi Bankı

436. 37. Müxbir hesab adlanır:

- a. hesablaşma hesabı
- e. cari hesab
- d. xüsusi ssuda hesabı
- ✓ c) Nastro hesabı
- b. kontokorrent hesabı

437. 36. Banklar arasındakı müxbir münasibətdir.

- a. yalnız iki kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- c. yalnız iki kredit təşkilatı arasında kassa xidməti göstərilməsi üzrə olan müqavilədir.
- e. trast əməliyyatları ilə əlaqədar münasibətdir
- d. lizinq xidməti üzrə bir neçə bank arasındakı müqavilədir.
- ✓ b) iki və ya bir neçə kredit təşkilatı arasındakı müqavilə münasibətidir.

438. 35. Opsion:

- a. öhdəçilikdir.
- e. kreditləşmədir
- d. doğru cavab yoxdur.
- ✓ b) hər hansı dəqiq tarixə valyuta alqı-satqısına hüquqdur.
- c. mütləq reallaşmadır.

439. 34. Forvard sövdələşməsi dəqiq 10 gün ərzində icra olunmalı olan

- d. 20 iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- e. qeyri-müəyyən tarixdə icra olunmalı kontraktıdır
- a. valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- b. beş iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- ✓ b) gələcəkdə dəqiq bir tarixdə icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.

440. 33. Xarici valyutanın alınb satılmasının müddətli sövdələşməsinin əsas növlərindən biridir.

- d. stop
- e. siap
- a. tomorrow

- b. spot
- ✓ c) forward

441. 32. Spot sövdələşməsi həyata keçirilir.

- d. xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə gününün səhəri icrasındır.
- e. sövdələşmənin istənilən vaxt icrası
- a. xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- c. xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən sonra beşinci gün ərzində icrası
- ✓ b) xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən iki iş günü ərzində icrası

442. 31. Tomorrow sövdələşməsidir.

- a. valyutaların alqı-satqısı üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- e. sövdələşmə sərbəst istənilən müddətdə aparılır
- d. valyutaların alınib satılması üzrə öhdəliklərin sövdələşmə günündən beş iş günündən beşinci iş günündə icrası
- ✓ b) valyutaların alqı-satqısı öhdəliklərinin sövdələşmə günündən sonrakı iş günündə icrası
- c. valyutaların alınib-satılması üzrə öhdəliklərin sövdələşmə günündən ikinci iş günündən sonra icrası

443. 30. Nağd valyuta sövdələşməsinin bir növüdür.

- b. stop
- d. svap
- e. fyuçers
- ✓ a) spot
- c. mondey

444. 29. Nağd valyuta sövdələşməsinin əsas növlərindən biridir:

- d. opsiya sövdələşməsi
- e. bazar sövdələşmələri
- a. forward sövdələşməsi
- b. fyuçers sövdələşməsi
- ✓ c) tomorrow sövdələşməsi

445. 28. Tranzit valyuta hesabından pul vəsaiti silinir:

- d. vəsaitlərin bronlaşdırılmasına
- ✓ a). xarici valyutanın satışı üçün
- c. inkassasiya məqsədi ilə
- b. hesablaşma hesabına daxil olmalara görə
- e. valyutada hesablaşmalara görə

446. 27. Müştərinin tranzit valyuta hesabına daxil edilir:

- e. etibarlı valyutaların daxil edilməsi
- b. bir rezidentin hesablaşma valyuta hesabından daxil olmalar
- a. hesabın açıldığı müvəkkil bankdan daxil olmalar
- ✓ c). bütün xarici valyuta daxil olmaları
- d. bir rezidentin hesablaşma valyuta hesabından həmən rezidentin digər valyuta hesabına daxil olmalar

447. 26. Hesablaşma və tranzit hesabların açılmasında məqsəd

- b. analitik uçotun aparılması
- d. sintetik uçotun aparılması
- e. balansda nəzərə almaq
- ✓ c). rezidentlərin xeyrinə daxil olan xarici valyutanın eyniləşdirilməsi
- a. mənfəət əldə etmək

448. 25. Hesablaşma və tranzit hesablar açılır:

- ✓ d).bütün valyuta növlərinə görə
- e. rentabelli təşkilatlara
- c.yalnız bir valyuta növünə görə
- a.milli valyutalara görə
- b.xarici valyutalara görə

449. 24.Rezidentlərin xarici iqtisadi fəaliyyətlə məşğul olması məqsədilə bank onlara açır:

- e. cari ssuda hesabı
- b.hesablaşma hesabı
- a.ssuda hesabları
- ✓ d).hesablaşma və tranzit hesabı
- c.tranzit hesabı

450. 23.Kapitalın hərəkəti ilə əlaqədar valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamlasdırılır

- e. əməliyyatların sığortalanması ilə
- c.maliyyə kreditlərinin verilməsi və alınması ilə
- d.bank kreditlərinin verilməsi və alınması ilə
- ✓ a).rezidentlərin xarici qiymətli kağızlar üzrə öhdəliklərinin icrası ilə
- b.ölkəyə və ölkədən kənara qeyri əmtəə xarakterli əməliyyatlar

451. 22.Kapitalın hərəkəti ilə əlaqədar olan valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamlasdırılır:

- c.rezidentlərin qeyri rezidentlərə kommersiya krediti verilməsi ilə əlaqədar onların arasındakı köçürmə və hesablaşma ilə
- a.maliyyə kreditlərinin alınıb-satılması
- e. verilmiş kreditlərin təminatlılığı ilə
- d.ölkəyə və ölkədən qeyri əmtəə xarakterli hesablaşmalarla
- ✓ b).xarici və milli valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmə əməliyyatı ilə

452. 21.Bankın cari valyuta əməliyyatıdır:

- a.xarici və milli valyutada olan kreditlərin ödənilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- ✓ b).faizlərin, dividendlərin və digər gəlirlərin ölkəyə və ölkədən əmanətə köçürülməsi ilə əlaqədar köçürmələr
- d.rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi üzrə əməliyyatlar
- e. banklararası hesablaşmaların təşkili
- c.rezidentlər tərəfindən xarici qiymətli kağızlara görə öhdəliklərin icrası

453. 20.Cari valyuta əməliyyatı hesab edilir:

- b.milli və xarici valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- d.rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi ilə əlaqədar əməliyyatlar
- ✓ a).malların idxalı və ixracı üzrə hesablaşmaların aparılması üçün ölkədən və ölkəyə xarici valyutanın köçürülməsi
- c.bank əməliyyatı müstəsna olmaqla kredit təşkilatlarının əməliyyatları
- e. xarici valyutaların qəbul edilməsi

454. 19.Aşağıdakı valyuta əməliyyatını bank öz mənafeinə naminə həyata keçirir:

- a. sənədli akkreditivlərin emissiyası
- e. kredit xidməti göstərmək
- d.məlumat xidməti göstərmək
- ✓ c).xarici iqtisadi fəaliyyətə görə risklərin sığortalanması
- b.məsləhətləşmə xidməti göstərmək

455. 18.Bankların öz mənafeinə naminə həyata keçirdiyi valyuta əməliyyatıdır:

- b.məlumat xidməti göstərmək
- e. investisiya qoymaq
- d.beynəlxalq hesablaşmalar aparmaq

- ✓ a). xarici valyutaların alışı və satışı
- c.məsləhətləşmə xidməti göstərmək

456. 17.Banklar öz mənafeləri naminə əməliyyat aparır:

- a.beynəlxalq hesablaşmaların həyata keçirilməsi üzrə
- e. akkreditiv əməliyyatı
- d.məsləhət xidmətləri
- ✓ c).depozitlərin cəlb edilməsi üçün banklar arası əməliyyat
- b.xarici valyutada kreditlər verilməsi

457. 16.Bütün müştərilərin mənafeini müdafiə edən valyuta əməliyyatıdır:

- b.daxili bazarda xarici valyutaların alışı və satışı
- ✓ a). sənədli akkreditivlərin emissiyası və beynəlxalq hesablaşmalar çərçivəsində inkasso əməliyyatları
- d.valyuta vəsaitlərinin ölkə daxilində cəlb olunub yerləşdirilməsi
- e. valyuta ilə hesablaşmaq
- c.resursların formalaşması ilə əlaqədar banklar arası əməliyyatlar

458. 15.Müştərinin mənafeini müdafiə edən bank əməliyyatıdır

- a.xarici ticarət fəaliyyəti üzrə risklərin sığortalanması
- ✓ c).rezident və rezident olmayanlara xarici valyutada kredit verilməsi
- d.möhtəkir qiymətlər xarici valyutanın satın alınması
- e. valyuta hesabının açılması
- b.möhtəkirlik qiyməti ilə xarici valyutaların satılması

459. 14.Müştərinin mənafeinə xidmət edən valyuta əməliyyatıdır:

- a.depozitlərin cəlb edilməsi üzrə banklar arası əməliyyatlar
- ✓ b).məsləhət və informasiya xidmətlərinin göstərilməsi
- d.resursların formalaşması üzrə banklararası əməliyyatlar
- e. xarici valyutanın alınıb satılması
- c.xarici iqtisadi fəaliyyət üzrə risklərin sığortalanması əməliyyatı

460. 13.Müştərilərin mənafeini naminə həyata keçirilən valyuta əməliyyatıdır

- b.xarici-iqtisadi-fəaliyyət risklərinin heclənməsi
- ✓ a).beynəlxalq hesablaşmaların aparılması
- d.xarici valyutanın alınıb satılması
- e. kursunun müəyyən edilməsi
- c.valyuta vəsaitlərinin cəlb olunub yerləşdirilməsi

461. 12.Müştərinin xeyrinə aparılan valyuta əməliyyatı hesab edilir

- b.xarici iqtisadi fəaliyyət risklərinin sığortalanması əməliyyatı
- d.kredit resurslarının xarici valyutada yerləşdirilməsi
- a. xarici valyutanın alınıb satılması
- e. onun rentabelliyyətinin müəyyən edilməsi
- ✓ c).müştərilərin idxal-ixrac əməliyyatlarını yerinə yetirmək

462. 11. Beynəlxalq pul bazarında depozit və konversion əməliyyatların aparılması bankın hansı əməliyyatıdır.

- a. kredit
- ✓ c).valyuta
- d.vasitəçilik
- e. ssuda
- b.hesablaşma

463. 10.Bankın valyuta əməliyyatı hesab edilir:

- a.beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
- ✓ b).valyuta vəsaitlərinin cəlb edilərək ölkə daxilində yerləşdirilməsi
- d. valyuta portfelinin müəyyən edilməsi
- e. düzgün cavab yoxdur
- c.valyuta vəsaitlərinin cəlb edilərək beynəlxalq bazarda yerləşdirilməsi

464. 9.Bankın valyuta əməliyyatıdır:

- a.yalnız beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
- ✓ d).xarici valyutanın daxili bazarda satılıb alınması
- c.xarici valyutanın beynəlxalq valyuta bazarında satılıb-alınması
- e. xarici valyuta ilə mal alışı və satışı
- b.yalnız daxili bazarda xarici valyutanın satışı

465. 8.Valyuta qiymətliləri ilə bank əməliyyatıdır.

- b.beynəlxalq hesablaşmalar
- ✓ c).mal və xidmətlərin idxalı və ixracı
- d.yalnız mal və xidmətlərin icrası ilə əlaqədar
- e. bazarın təşkili
- a. bütün pul hesablaşmaları

466. 7.Valyuta qiymətliləri ilə bank əməliyyatına daxildir:

- b.xarici dövlətlərlə iqtisadi münasibətlər
- ✓ a). müştərilərə xarici valyutada hesabların açılması və əməliyyatlar
- d.bank menecmenti
- e. valyuta məzənnəsi
- c.sahələrin kreditləşdirilməsi

467. 6.Funksional baxımdan valyuta bazarıdır:

- a. qiymətli kağızların satışı ilə məşğul olan bank
- ✓ b). beynəlxalq hesablaşmaların müntəzəmliyini təmin edən mexanizm
- d.xəzinədarlıq
- e. lombardlar
- c.Mərkəzi Banklar

468. 5.Funksional baxımdan valyuta bazarı:

- a. qiymətli kağızların alınıb-satılma bazarıdır
- ✓ b).valyuta kursunun formalaşmasını təmin edən mexanizmdir
- d.kredit təşkilatlarının məcmusudur
- e. aktiv pul bazarıdır
- c.auksiondur

469. 4.Valyuta bazarının əsas iştirakçısı kimi çıxış edir

- a. bank olmayan kredit təşkilatları
- ✓ b).Mərkəzi Bankları
- d.yalnız kommersiya bankları
- e. xəzinədarlıq
- c.Maliyyə nazirliyi

470. 3.Valyuta bazarının iştirakçısı hesab edilir:

- bütün maliyyə institutları
- ✓ kredit təşkilatı hesab edilən maliyyə institutları
- xəzinədarlıq

- lombardlar
- qeyri-bank kredit təşkilatları

471. Valyuta bazarının iştirakçısıdır

- xəzinədarlıq
- ✓ bu əməliyyatı aparmağa lisenziyası olan kommersiya bankları
- bütün kredit təşkilatlar
- ərazi idarələri
- lisenziyası olan lombardlar

472. Valyuta bazarıdır:

- yalnız kommersiya bankları
- ✓ Valyuta əməliyyatını həyata keçirən müxtəlif subyektlər
- bank olmayan kredit təşkilatları
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank

473. Mərkəzi Bank ona məxsus əmlakın:

- müvəqqəti təsisçisidir
- ✓ əzəli sahibidir.
- ödəyicisidir
- müvəqqəti sahibidir
- daimi icarədarıdır.

474. Mərkəzi Bankın məqsədidir:

- hökuməti kreditləşdirmək
- ✓ banklar arası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili
- valyuta nəzarəti
- kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
- bankların və hesablaşmaların sabitliyini təmin etmək

475. Mərkəzi Bankın funksiyası deyildir:

- ✓ təşkilatların kreditləşdirilməsi
- emissiyasa mərkəzi olmaq
- hökumət bankı olması
- pul kredit nizamlanması
- valyuta mərkəzi olması

476. Mərkəzi bankın iqtisadiyyatdakı rolu müəyyən edilir:

- bankların səmərəli fəaliyyəti ilə
- dövlət büdcəsinin tənzimlənməsi ilə
- sığorta işinin təşkili ilə
- vergi xidmətinin təşkili ilə
- ✓ manatın möhkəmliyinin təmin edilməsi ilə

477. Ölkənin baş bankı qismində Mərkəzi Bankın marağındadır:

- milli pul vahidinin və onun kursunun xarici valyutalara nisbətdə aşağı düşməsi
- kredit təşkilatlarının sayının ixtisar edilməsi
- kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi
- hesablaşma sisteminin mərkəzləşdirilməsi
- ✓ pul tədaviyünün idarə olunması

478. Mərkəzi Bankın əsas məqsədidir:

- hesablaşma sisteminin sabitliyini təmin etmək
- kredit təşkilatlarına nəzarət etmək
- mənfəət əldə etmək
- manatın möhkəmliyini təmin etmək
- ✓ qiymətlərin sabitliyini təmin etmək

479. Mərkəzi Bankın əmlakı:

- banklarıdır
- ✓ dövlətidir.
- səhmdarlarıdır
- kommersiyalıdır.
- xəzinə varlığıdır.

480. Bir qayda olaraq Mərkəzi Bankın müştəriləridirlər:

- iqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları
- kommersiya təşkilatları
- bütün hüquqi şəxslər
- ✓ yalnız kredit təşkilatları
- fiziki şəxslər

481. Mərkəzi Bankın illik maliyyə hesabatına daxil edilir:

- vahid dövlət pul kredit siyasətinin yerinə yetirilmə təhlili
- iqtisadiyyata kredit qoyuluşu
- respublika iqtisadiyyatının təhlili
- ✓ gəlir və xərclər haqqında hesabat
- hesablaşma palatasının rəyi

482. Mərkəzi Bankın illik hesabatı təsdiq edildikdən sonra ilin yekununa görə əldə olunan xalis mənfəət büdcəyə köçürülür:

- 0.4
- büdcəyə köçürülmüş
- 0.6
- 0.8
- ✓ sərbəst qalığı

483. Mərkəzi Bankın balansının aktiv maddəsidir:

- kredit təşkilatının ehtiyat hesablarındakı ehtiyat
- kommission gəlirləri
- özünün buraxdığı istiqraz və rəqələri
- ✓ qızıl valyuta ehtiyatı
- Mərkəzi Bankın hesablaşma və ödəniş sistemindəki vəsait

484. Mərkəzi Bank öz xərclərini həyata keçirir:

- büdcə vəsaiti hesabına
- ✓ öz gəlirləri hesabına
- cəlb olunmuş və depozitlər hesabına
- kommersiya fəaliyyətindən gələn gəlir hesabına
- kommersiya banklarının müxbir hesabında olan vəsait hesabına

485. Mərkəzi Bank hesabat verir:

- Milli Məclisə
- ✓ Respublika Prezidentinə
- Maliyyə Nazirliyinə

- Maliyyə Bazarlarına Nəzarət Palatasına
- Azərbaycan hökumətinə

486. Mərkəzi Bankın nizamnamə kapitalının səviyyəsidir.

- 8 mlrd. manat
- ✓ 50 mln. Manat
- 25 mln. dollar
- 5 mld. manat
- 10 mln. dollar

487. Mərkəzi Bankın balansının passiv maddəsidir:

- qeyri-rezidentlərdə yerləşdirilən xarici valyutada vəsait
- ✓ tədavüldə olan nağd pullar.
- qiymətli kağızlar
- ehtiyatda olan nağd pullar
- qiymətli metallar.

488. Mərkəzi Bankın “uçot dərəcəsi”deməkdir

- problemlı kreditlərə görə faiz dərəcəsi
- kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- ✓ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması
- qiymətli kağızların girovu zamanı diskont dərəcəsi

489. Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

- bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq
- ✓ bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq
- bankın fəaliyyəti növündən asılı olaraq
- bank fəaliyyətinin keyfiyyətindən
- bank resurslarının cəlb olunma müddətindən

490. Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir

- tədavüldəki pul kütləsinin nizamlanmasında
- ✓ bankın likvidliyinin nizamlanmasında
- əmanətçilərin itkilərdən sığortalanmasına
- öz itkilərinin ödənilməsində
- bankın ləğvi xərclərinin ödənilməsində

491. Son kreditör mərhələsi qismində Mərkəzi Bank:

- maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir
- ✓ banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir
- vətəndaşlara istehlak kreditləri verir
- ödəmə qabiliyyətinin qısa müddətli pozulması və likvidlik çatışmazlığı hallarında banklara Maliyyə Bazarlarına Nəzarət Palatasının xahişi ilə kredit verə bilər
- mürəkkəb vəziyyətlərdə hökumətə kreditlər verir

492. Mərkəzi Bankın funksiyası deyildir:

- kreditləşmənin sonuncu mərhələsi
- ✓ iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi
- bank risklərinin qarşısını almaq
- pul kütləsinə nəzarət
- əhalidən əmanətlərin qəbulu

493. Mərkəzi Bankın əsas resurs mənbəyidir:

- cəlb etdiyi depozitlər
- ✓ banknot emissiyası
- sərbəst vəsaitlər
- faiz gəlirləri
- banknot ekspansiyası

494. Mərkəzi Bankın əsas müştəriləri kimlərdir?

- dövlət əhəmiyyətli iri sənaye müəssisələri
- ✓ kommersiya bankları
- kənd təsərrüfatı sahələri
- kooperativ təşkilatlar
- bank olmayan kredit təşkilatları

495. Mərkəzi Bankın pul kütləsinin artırılmasına yönəldilən siyasəti necə adlanır?

- restruksion
- ✓ ekspansionist
- devalvasion
- investion
- kommersion

496. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi nədir

- a. Mərkəzi Bankın kreditləşmə əməliyyatıdır.
- ✓ Mərkəzi Bankın pul siyasəti alətidir.
- Mərkəzi Bankın təşkilati funksiyasıdır.
- Mərkəzi Bankın əsas məqsədidir
- Mərkəzi Bankın nəzarət alətidir.

497. Mərkəzi Bankın pul siyasəti alətidir:

- a. hesablaşmalara nəzarət
- ✓ açıq bazarda əməliyyatların aparılması
- xüsusi kapitalla nəzarət.
- əmanət cəlb etmək
- a. kreditləşmə limitinin müəyyən edilməsi

498. Mərkəzi Bankın aktiv əməliyyatıdır:

- depozit cəlb etmək
- ✓ a) dövlətin qiymətli kağızlarına qoyuluşlar
- kreditləşmə əməliyyatlarını həyata keçirmək
- əmanətlərə görə faizlər ödəmək
- əhalinin əmanətlərini qaytarmaq

499. Mərkəzi Bankın passiv əməliyyatıdır:

- a. xarici valyuta ilə əməliyyatlar
- ✓ kommersiya banklarından qəbvl edilən qoyuluşlar
- kassa əməliyyatları
- kredit hesablaşma əməliyyatları
- a. uçot-ssuda əməliyyatları

500. Mərkəzi Bankın fərqləndirici xüsusiyyətidir:

- səhmdar cəmiyyətdir
- ölkənin kreditləşmə mərkəzidir.

- hesablaşma mərkəzidir
 - mənfəət əldə etmir.
- √ dövlət mülkiyyətindədir.